

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim  
üçün ən əziz qəzətdir

*Ilham Aliyev*


# SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 158 (5878) 31 avqust 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

## Regionların dayanıqlı sosial-iqtisadi inkışafına yönəlmüş dövlət siyasəti



31 avqust 2019-cu il

# Regionların dayanıqlı sosial-iqtisadi inkişafına yönəlmış dövlət siyaseti

*Prezident İlham Əliyevin dövlət başçısı kimi regionların sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işlər bölgələrin simasını bütbüütün dəyişib*

**R**egionların inkişafı sahəsində qəbul edilən və uğurla həyata keçirilən dövlət programlarında, habelə, regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan veribdir. Bir sözlə, ölkəmizdə regionların inkişafı üzrə həyata keçirilən islahatlar və qəbul edilən dövlət proqramları bu sahənin tərəqqisi istiqamətində həyata keçirilən tədbirlərin sistemliliyini təmin edibdir. Bu sahədə dövlət siyaseti daha da gücləndirilir ki, regionların dayanıqlı sosial-iqtisadi inkişafı təmin edilsin.

## “Əsl siyaset konkret və real iş görməkdən ibarətdir”

“Əsl siyaset konkret və real iş görməkdən ibarətdir” deyən dövlət başçısının öten illərdə qəbul etdiyi fundamental qərarlar, imzalandığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fealiyyətə, pragmatizmə səykəndiyini və gerçəkliyə adekvat olduğunu göstərmişdir.

Bu illər ərzində, insanların həyat səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycanın siması yeniləşir. Dəyişən təkcə Azərbaycanın gözəl görünən reallıqları deyil, eyni zamanda, insanların düşüncələri də dəyişib. Çünkü bugünkü Azərbaycan vətəndaşlığı həyata başqa nəzərlərle baxır, özünə və ölkəsinin bundan daha böyük uğurlar əldə edəcəyinə inanır. Bu inam, hər il görülən dəha böyük uğurların nəticələrini gördükcə, sabaha daha böyük bağlılıqla inanır.

Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andığma mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq istərdim: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövləte çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmek və Azərbaycanı qüdrətli dövlətə çevirmek üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyaseti davam etdirilməlidir. Bu gün yüksək kürsündən çıxış edərək, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasetə sadıq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasetini davam etdirəcəyəm.”

Prezident İlham Əliyevin müdrik və uzadıq-gören inkişaf strategiyası nəticəsində, son 16 ildə dayanıqlı və davamlı iqtisadi inkişafə nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzini ənənələndirən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, öten hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rol olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyəti dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin da-



ha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı bütün bölgelərində dinamik tərəqqi yaşınan bir ölkəyə çevirmişdir.

16 illik Prezidentliyi dövründə Cənab İlham Əliyev xalqın etimadını əməli fealiyyəti, xeyrli və gərəklili işləri ilə doğruldu. Bele ki, Prezident İlham Əliyevin apardığı siyaset nəticəsində, orta aylıq əməkhaqqı 7, minimum əməkhaqqı isə, 6,5 dəfə artıb. Təbii ki, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqəsinin, şəhid ailələrinin, əlliñerin, qaçqın və məcburi köçkünlərin problemləri daim diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyevin öten il keçirilən prezident seçkilərində qələbbe qazandıqdan sonra imzaladığı ilk Fermanın şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi haqqında olmasının deyilənlərin əynəsi sübütudur. Onu da, vurğulamaq lazımdır ki, bütün şəhid vərəsələrinə birdəfəlik ödənişlərinin verilməsi prosesi, bu il ərzində başa çatdırılacaq. Bütün bunlar ölkə əhalisinin sosial vəziyyətlərinin yaxşılaşmasına və özlərini güvənlə hiss etməsində daha geniş imkanlar yaradır.

## Dövlət siyasetində xalq-dövlət birliyi

Ümumiyyətə, ölkə Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu son 16 il müddətinə daima xalqla birbaşa təmasda olub. İstər xarici siyasetle bağlı fealiyyətdə, istərsə də daxili idarəetmədə Prezident İlham Əliyev sadə vətəndaşlara söyklənir: “Mən bütün azərbaycanlıların prezidentiyəm” şurəsini



gerçəyə çevirir.

Bütün bunlar, bir daha sübut edir ki, Azərbaycan dövləti və Prezidenti daim onları yanındadır. Çünkü Prezident İlham Əliyevin 16 illik Prezidentlik fealiyyətində həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar müasir Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırıb. Ancaq daha bir fakt budur ki, tale hər bir xalqa bu cür mühüm xarizmalara sahib ola biləcək lider bəxş etmir. Və nə xoşdur ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev dənəsinin tarixi Liderliyini qəbul etməklə, yaşıtmaqla bərabər, hazırda Onun layiqli davamçısı İlham Əliyev Liderliyi dövrünü ya-

yır! Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan strateji kurs daxili ictimai-siyasi sabitliyi və tərəqqini dən yüksək səviyyədə təmin edib.

Bəli, bu, həqiqətən də, belədir! Bu gün Cənab Prezidentin hər zaman olduğu kimi, sözü ilə əməli tam üst-üstə düşür. Ölkə Prezidenti İlham Əliyev Cənablarının dediyi kimi: “Hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə, haqlı olaraq, fəxr edə bilər”.

Məhz xalqımız öz LİDERİNƏ arxalandığı üçün öz Prezidenti ətrafında daha da sıx blişərək, ölkənin inkişaf və tərəqqisine doğru inamla irəliləyir.

**RƏFİQƏ KAMALQIZI**

# Azərbaycan-Rusiya münasibətləri regional sabitliyin və təhlükəsizliyin qorunmasında önemlidir



*Azərbaycanın dünya dövlətləri ilə müxtəlif sahələrdə iqtisadi, siyasi, sosial əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər qarşılıqlı maraq əsasında qurulub və əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Bir çox dünya dövlətləri ilə yanaşı, Azərbaycanla Rusiya arasında olan münasibətlər də qarşılıqlı anlaşmaya, dostluq və yaxın qonşuluq meyarlarına söykənir. Dövlətlərarası imzalanan müqavilələr və sazişlər bunun əyani təzahürüdür. Azərbaycanla Rusiya arasında münasibətlər, əlaqələr yüzüllikləri əhatə edir və bu iki ölkəni tarixi, siyasi, mədəni əlaqələr birləşdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "Bizim münasibətlərimiz prinsipcə çox dinamik inkişafla, sabitliklə, davamlı olması ilə səciyyələnir.*

Biz mehriban qonşu və etibarlı dostuq. Bu, dəfələrlə sübut olunub və budur, bu yüksək etimad səviyyəsi, ilk növbədə, həm de siyasi qarşılıqlı fealiyyət bir çox layihələrin həyata keçirilməsinə kömək edir".

Müsəir Azərbaycan dövlətinin qurucusu və banisi, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tekdili təlebi ilə ikinci dəfə həkimiyətə gəlmişindən sonra, bir çox sahələrdə olduğu kimi, Azərbaycanla Rusiya arasındaki münasibətlərdə de geriləmələr və gərginliklər tədricən aradan qaldırılmamağa başlandı. Azərbaycan-Rusiya münasibətlərində yeni inkişaf mərhələsinin əsası qoyuldu. Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərinə önem verərək, bu təməlin daha da möh-

kəmlənməsinə nail olub. Azərbaycan Prezidentinin Rusiya Prezidenti ilə dəfələrlə görüşü qarşılıqlı fealiyyətin və əlaqələrin hansı müstəvilde olduğundan xəbər vermiş olur. Rusiya-Azərbaycan münasibətlərinin çox sürətli inkişaf etdiyini bildiren Cənab Prezident bu görüşlərdən hər birinin nəticə verdiyini qeyd edərək, əmtəə dövriyyəsinin artırılması məsələsinə çox ciddi yanaşlığını bildirib: "Qarşılıqlı fealiyyətin müxtəlif istiqamətlərinin inkişafı üzrə yol xəritələri işlənilərəcəvən. Mən şadam ki, bu gün həm Azərbaycan, həm de Rusiya sərmayədarları ölkələrimizin iqtisadiyyatına investisiya qoyurlar. Birgə istehsalatlar yaradılması, əmtəə dövriyyəsinin artırılması üçün çox güzəştli şərait yaradılır. Rusiya bankları böyük həcmde, yüz milyon dollarla Azərbaycanın mühüm sənaye layihələ-

rini maliyyələşdirir. Bu, bizim münasibətlərin, həm de Azərbaycanın, məhz elə ölkə olmasının göstəricisidir ki, burada banklar pul itirməkdən qorxmur. Biz həmişə öz öhdəliklərimizə görə cavab veririk". Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etmesi regional sabitliyin və təhlükəsizliyin qorunub-saxlanması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir.

## "RUS DİLİNİ BİLMƏK HƏM TƏLƏBATDIR, HƏM DƏ BİZİM TARİXİ ƏLAQƏLƏRİMİZƏ HÖRMƏT ƏLAMƏTİDİR"

Azərbaycan müstəqillik illərinə dövlət dini azlıqların hüquqları-

## DÖVLƏTLƏRARASI MÜNASİBƏTLƏR QARŞILIQLI HÖRMƏT VƏ DOSTLUĞA SÖYKƏNİR

Bu gün multikultural tolerant ölkə olaraq tanınan Azərbaycanda məktəblərdə rus dilində tədrisin aparılması və rus dilinin tədris olunması ilə yanaşı, Rusyanın aparıcı ali təhsil müəssisəsi olan Lomonosov adına MDU-nun və Seçenov adına Tibb Universitetinin filialları da fealiyyət göstərir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da bu münasibətlərin inkişafında xidmətləri kifayət qədərdir. Elə bu yaxınlarda Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif olunub. Mehriban Əliyevanın Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasında "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi maraqlı doğuran və əhəmiyyətli tədbirlər sırasındadır. Layihə çərçivəsində müsəlman məscidləri ilə yanaşı, xristian kilsəsi də bərpə edilib. Bu cür mühüm layihələr Rusiyada da həyata keçirilir. Elə Moskvadakı Xilaskar İsa Məbedində Azərbaycanın Birinci vitse-prezidentinə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həşterxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərcəli Müqəddəs Məlek sima Knyaginya Olqa ordeni ilə təltif edilməsi də bu əməllərdən qaynaqlanır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2012-ci ilin sentyabrında Həşterxanda Rusiya-Azərbaycan Dostluq Körpüsü, 2013-cü ilde Rusyanın Volqograd şəhərində "Volqograd-Bakı Dostluq Parkı" istifadəyə vərilmişdir. Onu da vurğulayaq ki, ictimai, mesenatlıq və xeyriyyəcilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Rusyanın "Yüzülliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondu "Yaqtut Xaç" ordeninə layiq görülmüşdü. Daha sonra "İ.M.Seçenov adına Bakı Dövlət Tibb Universitetinin Fəxri professoru" Diplomu və Xatirə nişanı ilə təltif edilib. Bütün bu və ya digər amillər Azərbaycanla Rusyanın uğurlu əməkdaşlığına nümunədir. Mehriban xanım Əliyeva çıxışlarının birində dediyi kimi: "Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulur".

Zümrüd BAYRAMOVA

31 avqust 2019-cu il

## Azərbaycan ordusunun torpaqlarımızı azad etmək uğrundakı böyük ZƏFƏR YÜRÜŞÜ uzaqda deyil



**“Qardaş türk xalqı bu gün özünün tarixi Zəfər bayramını qeyd edir. Bu münasibatla bütün türk xalqını və ictimaiyyətini səmimi qəlbdən təbrik edirəm”. SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün “Facebook” səhifəsində yazıb.**

dövlətçiliyinin varlığını dünyaya və işgal güclərinə qəbul etdirmək üçün döyüş meydanında ciddi bir zəfər lazım idi. 26 avqust 1922-ci ildə Mustafa Kamal Paşanın komandanlığı altında başladılan “Böyük Taarruz” (“Böyük Hüküm”) bələ bir zəfəri təmin etdi.

Bu qəlebə səbüt etdi ki, türk xalqı öz gələcək müqəddərətini işgal güclərinin ona qəbul etdirməyə çalışdıqları şərtlər, coğrafi çərçivə daxilində deyil, özünün müyyəyen etdiyi siyasi coğrafiyanın hüdudları daxilində təyin etmək qüdretindədir. Mustafa Kamal Paşanın

sözləri ilə desək, bu qüdret türk xalqının damarlarından axan nəcib qanda mövcud idi. Bu qəlebə hər şeydən əvvəl milli iradənin, kuvayi-milliyyəni (milli qüvvələri) bu iradə etrafında birləşdirərək vətən naminə səfərber etmə əzminin nümayishi idi.

30 avqust zəfərinin nəticəsi olaraq müasir Türkiyənin siyasi hüdudları, misaçı-milli coğrafiyası çizilmiş və türk dövlətçiliyinin yeni - respublika mərhə-

miyyətinin ilk illərində belə Azərbaycan xalqı qardaş türk xalqından öz köməyini əsirgəməmiş, doğma qardaşlarına gücü çatan maddi və mənəvi yardım göstərmiş, Osmanlı ordusunun, sonra isə türk müqavimət hərəkatının sıralarında minlərlə soydaşımız qohrəmanlıqla döyüşmiş və həlak olmuş, müasir Türkiyənin istiqlalı namine canlarını feda etmişlər.

Bu mənada 30 avqust bizim üçün həm də xalqlarımızın qardaşlıq, düşməne qarşı birge mübarizə əzmini özündə əks etdirən milli yaddaş tarixi olaraq əhəmiyyətlidir.

Biz Prezident İlham Əliyevin yürüdüyü uğurlu siyasetin nəticəsi olaraq Azərbaycan ordusunun günü-gündən güclənərək, dünyanın ən qüdretli 50 ordusu sırasına daxil olmasına türkiyeli qardaşlarımıza verdiyi dəstəyi həmişə yüksək qiymətləndiririk. Şanlı orдумuz onun qarşısında qoyulan müqəddəs vəzifeni - işgal altında olan torpaqlarımızın azad edilməsi missiyasını şerəflə yerine yetirmək gücündə olduğunu 2016-ci ilin aprel döyüşlərində səbüt et-



**Bakıda Türkiyənin Zəfər bayramı münasibatla rəsmi qəbul təşkil edilib**



**A**vqustun 30-da Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkənin Zəfər bayramı münasibatla rəsmi qəbul təşkil edilib. AZERTAC xəbər verir ki, tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Erkan Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 avqust - Zəfər bayramı münasibatla tebrik məktubunu oxuyub.

Diplomat türk xalqının və Türkiye Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazandığını bildirib. Qeyd edilib ki, bu böyük zəfər türk milletinin sarsılmazlığının və möhkəm iradəsinin nümunəsidir. Bütün bunların nəticəsi olaraq bugünkü Türkiyə dövləti meydana gəlib. Ötən illər ərzində Türkiyənin bir çox sınaqlardan keçdiyini deyən səfir qardaş ölkənin hər cür çətinliklərin öhdəsindən gələ biləcək güce malik olduğunu vurğulayıb.

**DSX: Qazax rayonunda sərhəd döyüş məntəqəmiz düşmən tərəfindən snayper atəşinə tutulub**



**A**zərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmetinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” elahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərefiñ təxribatları davam edir.

DSX-nin mətbuat mərkəzindən AZERTAC-a bildirilər ki, avqustun 29-da saat 18:30-da Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığında döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki sərhəd döyüş məntəqəmiz snayper atəşinə tutulub. Nəticədə arxa istiqamətə təminat yolunda hərəket edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalıb. Hərbi qulluqçular arasında xəsarət alma hali olmayıb. Düşmən snayperlerinin atəş nöqtələri cavab atəşilə susdurulub.

## Ermənistən ordusunda korrupsiya və özbaşınalık sürətlə artır

**E**rmənistən silahlı qüvvələrinin daha bir generalı vəzifəsindən kənarlaşdırılıb. İşğalçı ölkənin qeyri-döyüş şəraitində ölen əsgərlərinin valideynləri hökumət binasının qarşısında aksiya keçiriblər.

AZERTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistən işğal olunmuş ərazilərimizdə yerləşdirilmiş 6-ci ordu korpusunun komandır müavini general-major Vçislav Valerian vəzifəsindən kənarlaşdırılıb və ona cinayət işi açılıb. Onun adı daha çox maliyyə firıldağında hallanır. İstintaq materiallarında qeyd olunub ki, korpus komandırının müavini əsgərlərə verilən ərzaq məhsullarının mənimsənilməsində iştirak edib. Bundan başqa, Ermənistən ordusunda komandır

ləsi başlanılmışdır.

Bizim üçün qürurverici haldır ki, I Dünya mühərribəsi illərində də - Çar Rusiyanın tərkibində olduğu zaman, Xalq Cümhuriyyətinin qısa müddətli tarixinde də, hətta müstəqilliyin yalnız nisbi attributlarına malik olduğu sovet haki-

mişdir. İnanıram ki, müzeffər Türk ordusunun 30 avqust 1922-ci ildə “Böyük hückumu” zəfərlə başladığı kimi, Azərbaycan ordusunun da işğal altındakı torpaqlarımızı azad etmək uğrundakı böyük ZƏFƏR YÜRÜŞÜ uzaqda deyil”.

məz həddə çatıb. Bu problemlərdən de daha çox cəmiyyətin yoxsol təbəqəsi eziyyət çəkir. Təmas xəttində yoxsol insanların övladları ölürlər. Əsgərlər komandirlərin və özlərindən rütbəcə yüksək olanların pis davranışları ilə üz-üzə qalırlar. Bütün bunlar sosial müzakirələrin aparılmasını qeyri-mümkün edir.

Hüquq müdafiəcisi Janna Aleksanian qeyd edib ki, bu yaxınlarda Ermənistən ordusundakı ağır vəziyyətə döze bilməyen əsgər Arayık Kazaryan ağ bayraq qaldıraraq Dağlıq Qarabağ istiqamətindən Azərbaycan ordusuna təslim olub. O deyib ki, əsgər Kazaryan bir neçə dəfə eve zəng vuraraq hərbi hissədə komandirləri tərəfindən işğalçılara məruz qaldığını və alçaldıldığını deyib. Bildirilib ki, qeyri-döyüş şəraitində itkilərin artması hərbi hissələrdəki xaosdan xəber verir. Bunun nəticəsində əsgəri xidmətdən yayınma halları artıb. Cəmiyyətin orduya inamı yoxdur.

özbaşınalığının, rüsvətxorluğun geniş yayıldığı bildirilir.

Qeyri-döyüş şəraitində ölen əsgərlərin valideynləri etiraz aksiyasında bildirilər ki, Ermənistən ordusundakı korrupsiya və özbaşınalık yüksək templə artır. Orduda problemlər dözlül-



# YAP-in icra Katibliyində müşavirə keçirilib



Avgustun 30-da Yeni Azərbaycan Partiyasıının icra Katibliyində partianın Səbail və Xətai rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlerinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi Əli Əhmədov Prezident İlham Əliyevin siyaseti nəticəsində Azərbaycanın öten iller ərzində böyük inkişaf yolu keçidiyi diqqətə çatdırıb. Əli Əhmədov bildirib ki, son illər Azərbaycan iqtisadiyyatı bir neçə dəfə artıb. Təbii ki, iqtisadiyyatın inkişafı dövlətin sosial siyasetinin daha da güclənməsinə zəmin yaradır. Bu menada əhalinin rifah halının yüksəlməsi istiqamətində atılan addımlar bunun əynəni göstəricisidir.

Bu ilin əvvəlindən Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə ölkəmizdə əməkhaqlarının, təqaüdlerin, sosial müavinətlərin və digər sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırıldığını deyən Baş nazirin müavini qeyd edib ki, ölkəmizdə qayğıya ehtiyacı olan insanlara dövlətimiz lazımı diqqəti göstərir. Onun sözlərinə görə, hər bir ailə bu artımlardan faydalananır. Əli Əhmədov deyib ki, Azərbaycan dövləti gücləndikcə, əhalinin rifah



halının daha da yüksəldilməsi istiqamətində növbəti addımlar atılacaq.

YAP Sədrinin müavini bildirib ki, Azərbaycanın bu uğurları qazanmasının əsasında dayanan amillərdən biri də sabitlikdir. Çünkü sabitlik olmadan heç bir inkişafdan, əminanlıqlıdan səhəbət gedə bilməz. Ona görə də, hər bir dövlət və xalq üçün sabitlik ən mü hüüm şərtlərdən biridir.

Azərbaycanın beynəlxalq miqyasda da nüfuzunun davamlı olaraq artırlığını deyən Əli Əhmədov ölkəmizdən dünyada və regionda baş verən proseslərdə fəal mövqə nümayiş etdirdiyini söyləyib.

Bununla belə müəyyən dairələrin Azərbaycanın inkişafını və güclənməsini istəmeyən qüvvələrin olduğunu deyən YAP Sədrinin müavini həmin dairələrin müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma kampaniyası aparıcılarını qeyd edib. Bu vasitələrin biri de sosial şəbəkelərdir. YAP Sədrinin müavini vurğulayıb ki, belə kampaniya aparanlar cəmiyyətizmədə ifşa olunmalıdır. Ona görə də, partiyamızın üzvləri Azərbaycanın qazandığı nailiyyətləri insanlar arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirmelidir. O cümlədən, ölkəmizə qarşı qarayaxma

## XİN: “İsrail dronlarının Azərbaycana gətirilməsi ilə bağlı yayılan məlumatları qətiyyətlə rədd edirik”

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəzi xarici media resurslarında İsrail dronlarının İraqa və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı əsassız məlumatların yayılmasına münasib bildirib.

AZORTAC xəbər verir ki, nazirliyin mətbuat katibinin açıqlamasında deyilir: “Təessüflə qeyd etmək istərik ki, bəzi xarici media resurslarında İsrail dronlarının İraqa və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tiraşlanmaqdə davam edir. Biz bu məlumatları qətiyyətlə redd edirik. Bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır”.



## Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir



**Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxüislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfəri zamanı rəsmi görüşlər keçirməklə yanaşı, bir sıra əhəmiyyətli yerləri də ziyarət edib.**

QMİ-nin mətbuat xidmətindən AZORTAC-a verilən məlumatə görə, Məkkə şəhərində ziyarət olunan müzeydə müsəlman dövləti üçün müqəddəs sayılan tarixi əşyalar qorunur. Daha sonra Şeyxüislam Məkkənin məşhur astrofizika rəsədxanasında Aylı, ulduzları, planetləri öyrənen son model cihazlarla və astrofizik müzeylərə tanış olub.

Səudiyyə Ərəbistanının dövlət KİV-ləri Şeyxüislam Allahşükür Paşazadənin səfərini işğalandıraraq, bu cür əhəmiyyətli səfərin ölkələrimiz arasında münasibətlərin inkişafına və müsəlman dünyasına böyük töhfələr verdiklərini bildirib. Ziyarət zamanı Kral sarayının müşaviri, Səudiyyə Ərəbistanının Böyük Alimlər Şurasının üzvü Şeyx Səd Nasir əş-Sişi Şeyxüislam Allahşükür Paşazadəni müşayiət edib.

## Ölkəmizdəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib



Avgustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Prezident Administrasiyasının Mülətərəsəsi münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdürü Etibar Nəcəfovun iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib. Dövlət Komitəsindən AZORTAC-a verilən məlumatə görə, müşavirəni açan DQİDK sədri Mübariz Qurbanlı respublikada dövlət səviyyəsində milli-mənəvi dəyərlərimizin qorunması, din siyasetinin həyata keçirilməsi, dövlət-din münasibətlərinin formalşaması və inkişafı istiqamətində görülən işlər, mövcud dini durum, eyni zamanda, müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verib.

Sentyabrın 1-ne təsadüf edən Məhərrəm ayında bütün mərasimlərin qanunvericilik çərçivəsində təşkilinə, Azərbaycan xalqının, İslam dininin yüksək mədeni normalarına uyğun keçirilməsinin vacibliyinə də toxunan komitə sədri bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə birlikdə evvelcədən maarifləndirmə məqsədilə hazırlıq işlərinin həyata keçirildiyini, komitə tərefindən tədbirlər planının hazırlanlığını bildirib. Müvafiq tədbirlər planına əsasən Bakı şəhəri də daxil olmaqla respublikanın müxtəlif bölgələrində maarifləndirici tədbirlərin, görüşlərin keçirildiyini nezərə çatdırıb Mübariz Qurbanlı qeyd edib ki, əsas məqsəd bu mərasimlərin bütün məscidlərdə qanunun tələblərinə və QMİ-nin fətvasına uyğun şəkildə yerinə yetirilməsidir.

Daha sonra DQİDK-nin bölgə şöbə müdirləri regionlardakı dini durum, in adı altında qanunvericiliyə və milli maraqlara zidd təbliğatın aparılması qarşısının alınması istiqamətində aidiyəti qurumlarla birgə görülmüş profilaktik işlər, o cümlədən təzhiye məclislərinin məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunması, İslam qaydalarına uyğun formada həyata keçirilməsi ile bağlı atılan qabaqlayıcı addımlar barədə danışılar.

Prezident Administrasiyasının Mülətərəsəsi münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdürü Etibar Nəcəfov dini mərasimlərin mahiyyətinə uyğun, xurafat elementlərindən uzaq təşkil edilməsinin vacibliyinə diqqət çəkib. Şöbə müdürü Məhərrəm ayı zamanı Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə talassemiya və hemofiliya xəstələri üçün keçirilən ənənəvi qanvermə aksiyasının xüsusi önəm daşıdığını vurğulayıb. E.Nəcəfov təzhiye mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ mühəribəsi zamanı şəhid olan soydaşlarımızın da xatirəsinin anılması zəruriliyini qeyd edib. Sonda müzakirə olunan məsələlərlə bağlı şöbə müdirlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.

31 avqust 2019-cu il

# Ankaranın Asiyaya dönüşü: Türkiyənin yeni geosiyasi “yol xəritəsi”



**“Newtimes.az” portalında “Ankaranın Asiyaya dönüşü: Türkiyənin yeni geosiyası “yol xəritəsi” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC məqaləni təqdim edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin Asiyaya yeni dönüş etməyə başladığı haqqında bəyanatı siyasi dairələrdə qızgın müzakirələrə yol açıb. Yanaşmalar fərqli olsa da, bütövlükdə, mütəxəssislər Ankaranın məqsədinin nədən ibarət olduğunu aydınlaşdırmağa çalışırlar. Əlbəttə, Türkiyə böyük dövlətdir və onun xərici siyasi geniş geosiyasi makənətindən yüksək mövqelərə sahibdir. Buna görə, Türkiyənin yeni geosiyası vəziyyəti hərəkət dəzini göstərir. Bütün bu faktorları əsas götürsək, Türkiyənin Asiya siyasətində nə kimi nəticələr əldə edə biləcəyi maraqlı doğurur.**

## Türk dövlətinin seçimi: Asiya istiqamətində daha fəal mövqə

Ankaranın “yenidən Asiyaya dönüş” stratejiyası ekspert dairələrində birmənalı qarşılanmayıb. Bir qisim bu stratejiyanın arxasında dayanan konkret məqsədlərin aydın olmadığı qənaətindədir. Başqa ekspertlər hesab edirlər ki, Türkiyənin bu xətti aparmığa gücü kifayət etməyəcək. Digərləri isə Ankaranın düşünülmüş siyaset yeritdiyinə emindirlər.

Mövqelərin fərqli olması təbiidir. Türkiyə haqqında artıq yüz illərdə ki, yanlış informasiyalar yayır və onu daha çox tərəfə edir. Hazırda Ankara yüksəktdədir. O, “qızmar günəş altında” özüne yer tapmağa çalışır. Buna münasibət isə fərqli ola bilər.

Əslində, Türkiyənin bu xətti tamamilə məntiqi və əsaslıdır. Sadəcə, bu böyük dövlətin de öz strateji maraqlarının olduğunu və onları reallaşdırmaq üçün fəaliyyət göstərdiyini qəbul etmək lazımdır. Türkiyə artıq əvvəlki geosiyasi statusundan daha yüksək olan bir səviyyəyə iddiyalıdır. Onun üçün indi “kimləsə bir yerdə olmaq” və ya “kimlərinə yanında olmaq” kimi prinsiplər keçərlər deyil. Türkiyə yeni dünya nizamında öz sözü olan və böyük bir geosiyasi məkanda sayılan dövlət olmaq yoluñunu tutub.

Geosiyasi aspektde məsələnin məhz bu tərəfi önemlidir. Çünkü Ankaranın qarşısına qoyduğu məqsədləri obyektiv analiz etmək üçün həmin başlanğıc şərti anlaşılmışdır. Beləliklə, Türkiyə Asiyaya

yenidən söz sahibi ölkə kimi dönmək fikrindədir. Bu iddia ne dərəcədə realdır?

“Asiyaya dönmək” məsəlesi yalnız Türkiyənin gündəmində durmur. Bir neçə il önce Rusiya analoji niyyətə çıxış etmişdi. Ekspertlər Rusiya-Çin əməkdaşlığını Moskvanın Şərqi dönüşü kimi qiymətləndirirdilər. Buraya, bütövlükdə, Asiya daxil idi. Moskva ilə Pekin arasında imzalanan sazişlər prosesin başladığını göstərirdi. Ancaq bir qədər sonra məlum oldu ki, bu, elə də asan məsələ deyil. Problem Rusiya-nın Şərqdə Çin kimi ölkə ilə geosiyası, hərbi və iqtisadi rəqabətə girməsi ilə bağlı idi. Ekspertlər hesab edirlər ki, Çin Rusiyənin Asiyada lider olmasına imkan verməyəcək. Bununla Kremlin “Şərqi dönüş” xətti bir qədər səngimş kimi oldu.

Ancaq Moskva həmin istiqamətdə fəaliyətini azaltmayıb. Əksinə, daha aktiv şəkilidə proseslərə təsir etməyə çalışır. Çin, Hindistan, Yaponiya, Şimali Koreya və digər güclü region dövlətləri ilə əməkdaşlığını dərinləşdirməyə çalışır. Sual olunur: Rusiyənin Asiyaya dönüşü baş tutdu? Əlbəttə, bu suala birmənalı cavab vermək hələ tezdir, cünki mübarizə davam edir. Rusiya həmin istiqamətdə addimlarını atır. Eyni vəziyyət Türkiye ilə bağlı da yaranır bilər. Bununla yanaşı, Ankaranın şansını artırıbilecek bir sıra tarixi, səsiomədəni və siyasi faktorlar mövcuddur.

Məsələ ordan ibarətdir ki, Asiyada çox sayıda türk dövlətləri və topluluqları var. Azərbaycan, Qazaxistan, Özbəkistan, Qırğızistan, Rusyanın tərkibində olan muxtar respublikalar, Çinin tərkibində olan uyğur bölgəsi və s. Hindistanda türklər az deyil, Myanmarda müsəlmanlar yaşayırlar. Koreya yarımadasında türk şüuru mövcuddur. Ancaq bütün bunlar o demək deyildir ki, Türkiyə həmin dairələri birləşdirib kimlərə qarşı vahid siyasi cəbhə yarada bilər. Bu, qeyri-konstruktiv və perspektivsiz bir strateji olardı. Ancaq Türkiyə konkret məsələlər üzrə Asiya dövlətləri ilə kifayət qədər səmərəli münasibətlər qura bilər.

## Riskli və mürəkkəb şərtlər: güclənən rəqabətdə uğur qazanmaq modeli

Bu münasibətlərin də məzmunu aydın olmalıdır. Onlar üçün əsas prinsip qarşılıqlı faydalı əməkdaşlıq hesab olunur. Bu çərçivədə, məsələn, Ankara “Bir kəmər, bir yol” layihəsində iştirakını daha da gücləndirə bilər. Məlumdur ki, həmin layihə ölkələr və xalqlar arasında six əməkdaşlığı və müxtəlif sahədə infrastruktur şəbəkəsini yaratmağı nəzərdə tutur. Bu alınarsa, onlarla dövlət bir-biri ilə şəbəkə halında əlaqədə olacaq. Təbii ki, bu zaman təhlükəsizlik faktoru da aktuallaşaraq ümumi xarakter almış olar.

Buradan belə qənaət alınır ki, kifayət qədər potensial imkana malik dövlətlər vurğulanın layihə çərçivəsində öz geosiyasi mövqeyini möhkəmlədə və Asiya dövlətləri ilə daha six əməkdaşlıq qura bilərlər. Burada təbii ki, tarixən formalamaşmış digər imkanları da nəzəre almaq lazımlıdır. Məsələnin başqa bir aspekti qlobal geosiyasında müşahidə edilən proseslərin məntiqinə bağlıdır.

Aydındır ki, Asiyaya dönüş edən təkər Türkiyə deyil. ABŞ və Avropa ittifaqı daha iddiyalıdır. Onlar, ümumiyyətə, qlobal geosiyasi proseslərin mərkəzinin Qərbdən Asiyaya keçməkdə olduğu haqqında çoxdan danışırlar. Bunun fonunda hər iki böyük gücün Asiya istiqamətində siyaseti daha da feallaşır. ABŞ “G5+1” formatı çərçivəsində yeni addimlar atır, Al isə bütövlükdə, yeni

Mərkəzi Asiya stratejisini hazırlayıb. Bunnardan başqa, hər iki böyük güc ikitərəflə qaydada Çin, Hindistan, Yaponiya, Koreya istiqamətlərində siyasetlərini yeni səviyyəyə yüksəldirlər.

Bu cür gedışat avtomatik olaraq Asiyada geosiyası rəqabəti de gücləndirir. Deməli, hazırda həmin bölgədə ABŞ, Al, Rusiya, Çin, Hindistan, Yaponiya kimi güclü oyuncular vardır. Bunların sırasına Türkiyəni də əlavə etmək lazım gəlir. Göründüyü kimi, Asiyada uğur əldə etmək xeyli dərəcədə çətin bir işə çevrilir. Lakin bu, Türkiyənin Asiyaya dönüş strategiyasından imtina etməsi üçün səbəb olmalıdır? Bizcə, olmamalıdır. Çünkü müasir dönyanın reallığı bələdir, ondan kənarda durmağa çalışmaq bəri başdan uduzmaq deməkdir. Dünya siyasetinin və qlobal iqtisadi infrastrukturun əyalətinə atılmaq deməkdir. Ankara bu cür passivlik göstərə bilərmə?

Əlbəttə, Türkiyə qarşısına qoyduğu məqsədlər baxımından Asiyaya dönüşü mütləq reallaşdırılmalıdır. Bunun üçün Ankara xərici siyasetində şaxələndirməni dəha da dərinləşdirməlidir. Burada Türkiyə üçün ABŞ, Avropa, Rusiya, İran, Yaxın Şərqi istiqamətləri ilə yanaşı, ayrıca Asiya xətti də inkişaf etdirilməlidir. Həmin kontekstdə Cənubi Qafqaz faktoru, şübhəsiz ki, principial mövqelərdən birini tutur. Doğrudan da, Asiyaya yeni dönüsədə Cənubi Qafqaz hansı statusdadır?

Etiraf edək ki, burada vəziyyət dəha mürəkkəbdir. Belə ki, Cənubi Qafqaz İran və Rusiya ilə həmsərhəddir ki, bu dövlətlərin də həmin subregionda xüsusi maraqları var. Digər tərəfdən, Yaxın Şərqi vəziyyətə görə Ankara Rusiya və İranla çox ehtiyatlı davranır. Bu, dəha çox Suriyada özünü göstərir. Bunlarla yanaşı, Ermənistanın Cənubi Qafqazda Rusyanın forpostu olduğu məlumdur. Bu kvazidövlət Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqedədir. Deməli, Cənubi Qafqaz istiqamətində Türkiyə üçün vəziyyət mürəkkəbdir və burada uğur əldə etmək heç də asan olmayacaq.

Lakin Ankara Cənubi Qafqazda nüfuzunu dəha da artırmağa məcburdur. Buradakı münəqşələr həll edilməyinçə, Asiyaya dönüşün baş tutması şübhə altında olacaq. Görünür, yaxın perspektivdə Cənubi Qafqazda Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni səviyyədə dərinləşməlidir. Bu model, ümumən, subregionun təhlükəsizliyinin təminində ciddi rol oynaya bilər. Belə çıxır ki, Türkiyənin bu yeni stratejiyasi qlobal geosiyasının bir sıra məqamları ilə kəsişir. Yaxın Şərqi, Cənubi Qafqaz, Mərkəzi Asiya, Şərqi Asiya, Cənub-Şərqi Asiya, Sakit okean hövzəsi xəttində çoxsaylı riskli faktorlar mövcuddur. Eyni zamanda, həmin məkan uğrunda bir neçə güclü dövlət rəqabət aparır. Bu iki özəllik Ankara üçün Asiyaya dönüşü problemlidir. Təbii ki, çətin və uzun zaman tələb edə biləcək bir proses olacaqdır. Lakin Türkiyənin başqa seçimi yoxdur. Dünyanın digər böyük gücləri ilə rəqabət aparmaq üçün en riskli addimları belə atmaq lazımlıdır. Böyük dövlətlərin oyununda sərt şərtlər qızılırlar. Türkiyənin Asiya istiqamətindən tədrisən fəaliyyəti yeni səviyyəyə yüksəldəcəyi尼 gözlemek olar. Xüsusilə onun Çinlə əlaqələrinin dərinleşməsi gözleniləndir.

Bunlara baxmayaraq, Türkiyənin Asiyaya yenidən dönüşü Yaxın Şərqi istiqamətlərində xeyli dərəcədə asıldır. Yəni Ankara Yaxın Şərqi istiqaməti problemlərini həll edə biləsə, Asiyaya dönüş kağız üzərində qala-

## Vüqar Rəhimzadə: "İşgalçi ölkənin avantürist rəhbərinin sərsəm bəyanatları danışıqlar prosesinə ciddi zərbədir"

*Bu gün Cənubi Qafqaz regionunda müşahidə olunan inkişaf meyilləri, baş verən müsbət dəyişikliklər bilavasitə Azərbaycanın adı ilə bağlıdır. Ölkəmizin təşəbbüsü ilə qlobal enerji layihələrinin reallaşdırılması, beynəlxalq yüksəkəsimə zəncirinin mühüm halqasına çevrilmək istiqamətinə atılan addımlar və s. tədbirlər regionun gələcək inkişafına öz mühüm töhfəsini verməkdədir. Lakin illərdir ki, hələ də öz ədalətli həllini tapmayan Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi regionda sülhə və təhlükəsizliyə ciddi təhdid olaraq qalmaqda davam edir. Görünür, işgalçi ölkənin yeni rəhbərliyi problemi tezliklə müsbət həll etmək niyyətində deyil. Əksinə, əsl terrorçulara xas olan bəyanatlar verərək özünün təcavüzkar mahiyyətini bir daha dünyaya təqdim edir.*



Bu fikirləri AZERTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndi səsləndirdiyi sərsəm bəyanatlar bir daha bu ölkənin işgalçılıq niyyətlərinin nə qədər mənfi olduğunu, terroru ve şovinizmi dövlət siyasetinə çevirdiyini təsdiqləyir: "Bu güne kimi Ermənistan özünü məzələn, yaxşıq ölkə kimi təqdim edir, çirkin niyyətlərini beynəlxalq birlikdə gizlətməye çalışır. Artıq Paşinyanın son bəyanatları işgalçi ölkənin yalanlarını ifşa etdi. O, bu cür avantürist bəyanatları ile tarixi saxtalaşdırır, işgal faktına haqq qazandırır və bu çirkin siyasetin gələcəkde de davam edəcəyini açıq şəkilde anons edir. Paşinyan belə açıqlamalarla görə beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır və buna görə cavab verməlidir. Çünki onun sərsəm bəyanatları açıq-aşkar beynəlxalq hüququn prinsiplərinə ziddir və terroraya yönəlik siyasetin davam etdirilməsidir".

"İki sahil" qəzetiňin baş redaktoru vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrleri bu cür bəyanatları cavabsız qoymamalı-

dırlar: "Təessüf ki, beynəlxalq təşkilatlar Ermənistanın işgalçılıq siyasetinə hələ də göz yumur, bu ölkəyə təzyiq göstərmir. Ermənistan isə özünü cəzasızlıq mühitində daha "sərbəst" hiss edir və özünü ərköyü uşaq kimi aparır. Dağılıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrleri də hər zaman olduğu kimi, yəne de susqunluq nümayiş etdirir, işgalçi ilə işgala məruz qalana eyni münasibət sərgileyirlər. Bu, qətiyyən yolverilməzdir. Paşinyanın belə sərsəm bəyanatları ATƏT-in Minsk qrupunun fealiyyətinə də bilavasitə kölgə salır, onun səylərini heçə endirir. Bir sözə, işgalçi ölkənin avantürist rəhbərinin sərsəm bəyanatları danışıqlar prosesinə ciddi zərbədir".

Vüqar Rəhimzadə əlavə edib ki, kimin hansı sərsəm bəyanat səsləndirməsindən asılı olmayıaraq, Dağılıq Qarabağ Azərbaycanın əzəli tarixi torpağıdır, ayrılmaz tərkib hissəsidir. İşgal altında olan torpaqlarımızın azad olunması, qacqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılması üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcək, ölkəmizin ərazi bütövülüyü bərpa olunacaq.

## "Beynəlxalq ictimaiyyət Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməlidir"

Ermənistən baş naziri Nikol Paşinyanın bir müddət önce Azərbaycanın işgal olunmuş Xankəndi şəhərə qanunsuz səfəri zamanı səsləndirdiyi fikirlər, o cümlədən Ermənistən Dağılıq Qarabağın birləşdirilməsini nəzərdə tutan "miatsum" deməsi rəsmi Yerevanın əsl məqsədinin işgalçılıqdan başqa bir şey olmamasının növbəti təsdiqidir.

Bu fikirləri AZERTAC-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərə rəsədi komitəsinin sədr müavini, YAP-in Beynəlxalq əlaqələr şöbəsinin müdürü Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, indiyə qədər Ermənistən tərəfi hərbi işgal və annəsiya siyasetinin beynəlxalq siyasi-hüququ və mənəvi məsuliyyətini dərk edərək işgalçılıq siyasetini gizlədir, onu Dağılıq Qarabağın erməni əhalisinin öz müqəddərətini təyin etmesi formasında pərdələmeye çalışır, müxtəlif bəhanələrə əl atır. Bundan əvvəl Ermənistən Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri və müdafiə naziri "Azərbaycana bir qarış da torpaq qaytarmamaq", "yeni ərazilər üçün yeni mühəharibə" kimi məsuliyyətsiz və təxribatçı açıqlamalarla çıxış etmişdir. N.Paşinyan və Ermənistən digər yüksəkvezifeli şəxslərinin bu kimi açıqlamaları bütövükədə Ermənistən dövlət səviyyəsində işgalçılıq siyaseti yürütməsinin və buna görə Ermənistən beynəlxalq hüquqi məsuliyyət daşımاسının sübutudur.

Deputat qeyd edib ki, Azərbaycanın işgal olunmuş ərazilərinin ilhaqına çağırışla Ermənistən beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atr, təhqir edir və beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həlli məsul olan ATƏT-in Minsk qrupunun həmsədrərinə total hörmətsizlik nümayiş etdirir. Ermənistən ATƏT-in Minsk qrupunun vasitəciliyi altında ciddi danışıqlar aparmaq əvəzinə, Azərbaycanın səbrindən və münaqişənin dinc yolla həlli ilə bağlı üzərinə götürdüyü öhdəlikdən sui-iştifadə edir. Ermənistən bütün məmənə vasitələrlə danışıqlar prosesini bloklayır, münaqişənin həlindən yarın və işşalı, etnik təmizləmenin nəticələrini davam etdirmək, status-kvonu saxlamaq üçün vaxt qazanmağa çalışır. Paşin-



yanın bəyanatı Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrərinin vasitəciliyə etdiyi danışıqlar prosesinə ciddi zərbədir. Bundan sonra danışıqlar prosesinə geləcəyi barədə suala ATƏT-in Minsk qrupunun həmsədrəri cavab verməlidir.

S.Fətəliyeva vurğulayıb ki, N.Paşinyanın son bəyanatı Azərbaycanın ərazi bütövüyünə qarşı rəsmi olaraq iddianın irəli sürülməsi və açıq-aşkar mühəharibə tehdirdir. Ermənistən bu təxribatçı və destruktiv açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbeüz qoyur və ölkədaxili problemlərdən yayınmaq üçün qəsdən vəziyyəti gərginləşdirir.

"Ermənistən rəhbərliyi açıq-aşkar sübut edir ki, Ermənistən danışıqlar prosesinde iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmayıb. Ona görə də beynəlxalq ictimaiyyət Ermənistən özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməmeli, Ermənistən rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövüyünü kobud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pişməli, onu bu yoldan çəkindirməli, münaqişənin sülh yolu ilə BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həlli üzrə danışıqlar prosesinə məcbur etməlidir. Ermənistən sülhə məcbur edilməli və açıq-aşkar annəsiya siyaseti yürüdüyüne görə Ermənistən qarşı sanksiyaların tətbiq edilməsi ciddi suretdə nəzərdən keçirilməlidir", - deyə S.Fətəliyeva vurğulayıb.

## Təxribat törədən müxalifət cəzasız qala bilməz



**Milli QHT Forumunun prezidenti Rauf Zeynli: "Xalq təxribatlara imkan verməyəcək və qətiyyətə onun qarşısı alınacaq"**

- Azərbaycanın dünyada yeri və rolu möhkəmlənib, sosial-iqtisadi cəhətdən güclənməsi bəzi yerli və xarici mərkəli qüvvələri ciddi narahat edir. Bu baxımdan, müxtəlif qüvvələr, xaricdə olan bəzi güc mərkəzləri ölkə daxilindəki radikal qüvvələrlə birleşərək müxtəlif təxribatlar, pozuluq aktları həyata keçirirlər ki, ölkəmizdə sabitliyi, stabilliyi pozsunlar və ölkəmizin inkişafına zə-

bə vursunlar. Bu da yolverilməzdir. QHT-lər olaraq, bir vətəndaş olaraq, biz daim bu tip təxribatlara öz etirazımızı bildirmişik. Ümumiyyətlə, qanundan kənar və qanunun yol vermədiyi formalarda çağırış etmək, ölkədə hər hansı bir formada nə isə xoşagelmez bir vəziyyət yaradılmasından ilə bağlı çağırışlar etmək düzgün deyil. Çünkü bu cür hallar ölkəmizin inkişafına zərbə vurmaq deməkdir. Ona görə də, siyasi mənsəbliyyətindən asılı olmayıaraq, yəni kimliyindən asılı olmayıaraq, kiminse bu dövlətə və millətə xəyanət etməsi bağışlanmazdır, onlar mütləq layiq olduqları cəzanı almalıdır. Hansı formada olmasına asılı olmayaq, Azərbaycan xalqı təxribatlara imkan verməyəcək və qətiyyətə onun qarşısı alınacaq.

**"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydin Quliyev: "Müxalifət düşünmədən artıq çoxlu sayda səhv addımlar atmağa başlayıb"**



- Müxalif qüvvələr 1 illik hakimiyyətləri dövründə hansı nəticələri əldə edə bildilər, bu gün də sosial şəbəkələrdə hüdudsuz və məsuliyyətsiz fəaliyyətin nəticəsi olaraq, elə ondan da pis nəticələr göstərməkdədir. Bir vaxtlar sosial şəbəkələrdə radikal qüvvələr aktiv görsəndilər, bu gün artıq sosial şəbəkələrdə ictimai rayə heç bir təsir göstərə bilmirlər. Birinci, hədsiz dərəcədə radikal davakar, söyüş, kin-küdürü və qəzəb üzərində qurulan fəaliyyət

platforması, hansı ki, onların bu çıxışları cəmiyyət tərəfindən qəbul olunmur. İkinci, isə çoxlu sayıda saxta profilərdən çıxış etmələri və bu saxtakarlığın cəmiyyətim tərəfindən başa düşülməsidir. Bu iki arqumentin təsiri altında artıq radikal qüvvələr, demək olar ki, sosial şəbəkələrdə öz təsir güclərini tamamilə itiriblər. Belə vəziyyətdə onların qeyri-iradi hərəkətləri, sabaha inanmamaları, apardıqları mübarizənin, əsində, göstərdikləri fəaliyyətin prespektivinə inamin getdiğə zəifləməsi, hətta bəzi hallarda onları mexaniki və hövlnak hərəkətlərə sövg edib. Yəni müxalifət atdıqları addımlın nəticəsini düşünmədən artıq çoxlu sayda səhv addımlar atmağa başlayıblar. Belə şəraitdə onların, hətta dövlətçilik və milli-mənəvi dəyərlərə qarşı da çıxış etmələri tamamilə təbii olan bir şeydir. Bu kimi anormal məsələləri radikal kolların apardıqları mübarizənin nəticəsizliyi və öz prespektivlərinə inamsızlıqları ilə izah edirəm.

GÜLYANƏ

# Ermənistan öz arxivlərindən qəhrəman diplomatımız haqqında sənədlərin hamisini niyə açıqlamır?

**E**rmənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycanın qəhrəman oğlu, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir diplomat kimi Yerevanda erməni daşnak hökumətinin işgalçı planlarını pozmuş Məhəmməd Xan Təkinski ilə bağlı arxiv sənədlərini açıqlayıb. AZƏRTAC bu barədə erməni KİV-nə istinadla xəbər verir. Lakin erməni rəsmi qurumları onların azərbaycanlılar qarşı törətdikləri vəhşiliklər barədə diplomatımızın Ermənistan hökumətinə yazdığı məktubları yox, özlərinə sərf edən kiçik məqamları açıqlayıblar.

Ermənilərin açıqladığı sənədlərdə qeyd olunur ki, daşnak Ermənistanda "müsəlman iğtişaşları törətmək", əslində isə orada yaşanan azərbaycanlılar qarşı kütłəvi qırğınıların qarşısını almaq (qeyd: AZƏRTAC) üçün Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi, ermənilərin o vaxtkı baş naziri Simon Vratsyanın təbəbirinə, "qati türkofil" olan Məhəmməd Xan Təkiniskini Yerevana diplomatik nümayəndə təyin edib. Arxiv sənədlərdə qeyd olunur ki, erməni-daşnak hərbi birləşmələri haqqında məlumat toplayan diplomatımız, eyni zamanda, Naxçıvan və Şərurun ermənilər tərəfindən işgalinin qarşısının alınmasında mühüm rol oynayıb. Qəhrəman diplomatımız daşnak qoşunlarının hücumları, Naxçıvanla sərhəd bölgələr-



də hərbi-siyasi vəziyyət haqqında şifrlili telegərmənlər göndərərək onların qarşısının alınmasına kömək edib.

## Lakin Ermənistan MTX aşağıdakı sənədləri gizlətməyə üstünlük verib:

1919-cu il yanvarın 29-da Ermənistan Respublikasının hökuməti nəzdində Azərbaycan Respublikasının diplomatik nümayəndəsi təyin edilən diplomatımız 1919-cu il

martın 24-də Ermənistanın xarici işlər nazi-rinə nota təqdim edib. Həmin sənəddə deyildi: "Türklər İrəvan quberniyasını tərk etdi-kdən bir neçə gün sonra erməni zabitlərinin komandanlığı altında erməni silahlı dəstələri Naxçıvan istiqamətində hückuma keçərək Səyib, Kataklı, Xaraba Kataklı kəndlərinin tar-mar edib, dinc müsəlman əhalisini - qocaları, qadın və uşaqları, həmcinin bu kəndlərdə olan qacqın müsəlmanları doğrayıblar. Lakin Şərurda müqavimətlə qarşılaşan silahlı erməni dəstələri Tarovluya geriye çeki-ləbilər. Eyni vaxtda digər erməni dəstəsi Cırmanısdən Qaraxaç, Şaqañlı, Kadılı, Yuxarı Qarabağlar, Ağasıbeyli, Dəhnaz, Şishi Dağ kəndlərinə doğru irelileyərək bu kəndlərin bütün dinc müsəlman əhalisini qılıncdan keçirib, qız-qadınları eśir götürüb. Müsəlman nümayəndəleri erməni əsgərlərinin bütün bu iyrənc hərəkətləri haqqında məlumatı vaxtında Ermənistan Respublikası hökumətinin diqqətinə çatdırıb".

M.X. Təkinskinin erməni qoşunlarının Naxçıvana hücumu ilə bağlı Ermənistan hökuməti 1919-cu il mayın 3-də təqdim etdiyi nota qeyd edildi: "Hökumətimin tapşırığı ilə mən Ermənistan Respublikasının qoşunlarının Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan rayonuna yeridilməsinə qarşı qəti etiraz edirəm. Mən ümidi etmek istəyirəm ki, Ermənistan Respublikasının hökuməti iki qonşu respublikaların sərhədləri haqqında məsələni eyni vaxtda silah gücü

və Qafqaz konfransındaki öz nümayəndələri vasitəsilə həll edə bilməyəcək. Qafqaz konfransının məqsədi mübahisəli ərazi məsələlərini sülh yolu ilə həll etməkdir. Xüsusilə Ermənistan Respublikasının hökuməti özünün 4 aprel 1919-cu il tarixli 1075Nəli notasında qeyd etmişdir ki, ərazi məsələlərinin həlli Qafqaz Konfransının həll etməli olduğu bütün məsələlərin ilkin şərti olmalıdır. Xahiş edirəm bu məsələ ilə bağlı hökumətinizin qərarını mənə bildirəsiniz".

M.X. Təkinskinin bir vətənpərvər diplomat kimi Yerevanda fəaliyyəti ilə bağlı arxiv sənədlərinin yalnız ermənilərin özlərinə sərf edən qisminin açıqlanması onu göstərir ki, "əzabkeş xalq" özünün soyğunuluq, bəy-nəlxalq qanunlara zidd hərəkətindən əl çekmək istəmir, Azərbaycanın əzəli torpaqlarını zəbt etmək siyasetini davam etdirir.

Erməni hiyləgəriyinin daha bir bariz nümunəsi Təkinskinin AXC XİN-e göndərdiyi teleqəramda əks olunub: "Yayılan şayılərə görə, eger Ermənistan Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edərsə, ingilislər Şərur-Naxçıvan bölgəsini Ermənistana verəcək. Bu şayiloni ermənilər yayır; mən düşünürəm ki, başdan-başa müsəlman əhalisindən ibaret olan Şərur-Naxçıvanı onlara vermək olmaz, buranın əhalisi Ermənistandan digər hissələrində olan müsəlmanlardan dəhşətli vəziyyətə düşəcək. Müsəlmanların dəhşətli vəziyyətdə olması haqqında sübutlarım var".


## Şotlandiya məhkəməsi Boris Consonun qərarına veto qoymaqdan imtina edib



Şotlandiya mehkəməsi Boris Consonun Büyük Britaniyanın Baş Naziri Boris Consonun Büyük Britaniya parlamentinin işinin dayandırılması barede qərarının qanuna uyğun olmasına dair iddiaya baxıb. BBC telekanalının saytında yer alan məlumatda deyilir ki, məhkəmə Birleşmiş Krallıqların icmalar və Lordlar palatalarının 75 deputatının vəkillərinin Baş Nazir Boris Consonun qərarına müvəqqəti veto qoyması barede iddiyasını təmin etməyib. Hakim Reymond Doerti onla-

rın iddialarının təmin edilməsi üçün "inandırıcı əsaslar" olmadığını bildirib. Beləliklə, Edinburg məhkəməsi qərara alıb ki, bu məsələyə tekrar baxılması geniş dinləmələr başa çatadək - sentyabrın 6-dek təxirə salınsın. Brexit əleyhdarları London və Belfastda da parlaməntin fəaliyyətini bərpa etmək üçün analoji hüquqi prosedurlara başlayıblar.

## Arnold Şvartseneger və Linda Hemilton yeni "Terminator"da çəkiləblər



Noyabrın 1-də dünya ekranlarında "Terminator: Qaranlıq tələbər" fransızasının davamı çıxacaq. "Terminator"un əvvəlki iki hissəsində çəkilmiş aktyorlar Linda Hemilton və Arnold Şvartseneger üçüncü hissədə də iştirak ediblər. Bu barədə məlumatı "Deadline" yayıb.

Məlumatda deyilir ki, çəkilışlərə əvvəlki hissələrin rejissoru Ceyms Kemeron qatılıb. Onun sözlərinə görə, "Terminator" a qayıdış zamanında gezintiye benzəyir. Öz dövrünün en gurultulu filmlərindən biri olan "Terminator"un yeni hissəsinin yaradıcıları bu dəfə sənəti aktrisa Makkenza Devisin ifa etdiyi Qreysin geləcəyindən olan qız ətrafında inkişaf etdiriblər. O, Sarra Konnor (Linda Hemilton) və kibər T-800 (Arnold Şvartseneger) ilə birlikdə Danini (Nataliya Reyes) və bəşəriyyəti xilas edəcək.

## Almaniya müsəlmanları məscidlərin təhlükəsizliyini öz nəzarətinə götürürlər

A Almaniya polisi həzirdə ölkə ərazi-sindəki məscidlərin təhlükəsizliyini fasilesiz təmin edə bilmir. AZƏRTAC xəbər verir ki, bunu AFR-in Daxili İşlər naziri Horst Zeyehofer etiraf edib. O deyib: "Dini qurumlar da terrorçuların hədəfinə çevrile bilər. Real təhlükə olacaqı təqdirdə məscidlərin mühafizəsi gücləndiriləcək".

Ölkənin Daxili İşlər nazirinin bu bedbin bəyanatından sonra müsəlman icmalar öz təmsilcilərinin müdafiəsi məsələsinə diqqəti gücləndirməyi qərara alıblar. Məsələn, Almaniya Müsəlmanları Əlaqələndirmə Şurası metbuat üçün açıqlamasında bildirib ki, ölkənin hakimiyət orqanları vəzi-



yətin ciddiliyini düzgün qiymətləndirə bilmir, müsəlman icmalarının təhlükəsizlik tədbirlərini gücləndirmək çağırışlarına reaksiya verir. Məlumatda deyilir: "Məscidlərde partlayışlar töötəmək təhdidləri xoşbəxtlikdən həyata keçmədi. Almaniya müsəlmanları indiki şe-

raitdə öz həyatlarını təhlükəyə qoymadan məscidə gedə bilmirlər".

Buna görə də Şura məscidlərin təhlükəsizliyini öz nəzarətinə götürür və müsəlmanları islamofobiya zəminində cinayetlər barədə məlumatlandırmaya başlayır.

## Tramp: "ABŞ Əfqanistanda 8600 əsgər saxlayacaq"

ABŞ Prezidenti Donald Tramp avqustun 29-da elan edib ki, Amerika qoşunlarının Əfqanistandan çıxarılması qərarına baxmayaraq, orada 8600 hərbi qulluqçu saxlamağı planlaşdırır. D.Tramp "Fox News Radio"ya müsahibəsində deyib ki, Birləşmiş Ştatlar Əfqanistanda qoşunlarının sayını azaldaraq 8600



hərbi qulluqçuya çatdıracaq, sonra gələcək addımlar barədə qərar qəbul edəcək. Prezident deyib: "Biz orada müharibə aparmırıq. Biz sadəcə polisik. Əger mən 10 milyon adam öldürmək istəydim, onda bu müharibəni sürətlə udardım. Mən bu ölkənin əhalisinin böyük hissəsini öldürməyə hazırlaşırıram".

# Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir

Müsəlman dünyasında sentyabr ayının 1-i hicri təqvimilə Məhərrəmlik ayıdır

**Milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz xalqımızın tarixində, özünüdürkündə mühüm əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövlətlərdə, istər sovet məkanında, istərsə də müstəqillik dövründə yaşadığımız illərdə milli-mənəvi dəyərlərimizin qorunub-saxlanmasına və inkişafına çox böyük önəm verib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdəki multikultural dəyərləri və tolerant mühiti dünyaya bəyan edir. Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Bütün dinlərə hörmətlə yanaşan Azərbaycanın islami dəyərlərə və olan münasibəti də, əməli fəaliyyətində aydın görünür.**

Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən, dini ocaqlarımıza, məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin ve vətəndaş həmreyiliyinin yüksək səviyyəsini nümayiş etdirir. Bu gün Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlət olmaqla yanaşı, milli dəyərlərə və adət-ənənələrinə də böyük hörmətlə yanaşan bir ölkədir. Dövlət başçısı, mütemadi olaraq, din xadimləri ilə görüşür, dini konfessiyalara maddi yardımalar edilir və dini ibadət yerləri təmir-bərpə olunub, inançlı insanların istifadəsinə verilir. Ölkə ərazisində 2200-dən artıq məscid fəaliyyət göstərir. Respublikamızda həyata keçirilən din siyaseti demokratik dövlət quruculuğu kursuna, eləcə də, dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvیدə tənzimlənməsi prinsipine əsaslanır. Ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitesi fəaliyyət göstərir. Azərbaycan Prezidentinin məlumat Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitesinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Əsrlərin süzgəcindən keçərək, müasir dövrümüzədək qoruyub-saxladığımız milli-mənəvi, dini adət-ənənələrimiz yaşayır və düzgün şəkildə insanlara çatdırılır.

## BÜTÜN İSLAM DÜNYASINDA MƏHƏRRƏMLİK MƏNƏVI PAKLIQ, SAFLAŞMA VƏ İLAHİ HİDAYƏT AYI KİMİ QEYD EDİLİR

Müsəlman dünyasında sentyabr ayının 1-i hicri təqvimilə Məhərrəmlik ayıdır. Belə ki, hicri 1441-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimilə 2019-cu il sentyabrın 1-nə, Aşura günü isə, sentyabrın 10-na təsadüf edəcək. İslamiyyətdə bu ayın öz fezileti və öz dəyəri var. Bu ay bütün islam dünyasında mənəvi paklıq, saflaşma və ilahi hidayət ayı kimi qeyd edilir. İslama etiqad edən hər bir azərbaycanlı Məhərrəmlik ayında nəyi necə etmek və necə davranışla məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunacaq, ictimai asayış mane olmayıcaqdır. Dini mərasim və ayınlar yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə ediləcək. Din xadimləri İmam Hüseyin (ə) mübarizəsinin və Kərbəla faciəsinin, eləcə də, İmam Hüseyinin (ə) heyat və şəhadətinin yad edilməsini, mənəvi olaraq, bu gün də davam etdirirlər.

Mövcud qanunvericiliyə əsasən, təziye mərasimlərində şəhidlərimizi yad etmek, əzəli torpaqlarımızın işğaldan azad olunmasına dua etmek müqəddəs borcumuzdur. Dindarımız müsləman tərəfindən kədərli, lakin şərəf və qürur nümunəsi kimi yer alan Kərbəla faciəsinin, eləcə də, İmam Hüseyinin (ə) heyat və şəhadətinin yad edilməsini, ənənəvi olaraq, bu gün də davam etdirirlər.

Bildiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin Qazılardan Şurası və Elmi-Dini Şura Məhərrəmlik ayı

ilə bağlı fetva verib. Fetvada deyilir: "Tariх boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəmin onuncu günü olan Aşura, əfsus ki, hicri 61-ci ildən şəhadət və hüzün günü kimi yad edilir. Aşura hadisəsində Müaviye oğlu Yezidin göstərişi ile Həzrət Peyğəmbərin (s) nəvəsi və səhabəsi İmam Hüseyin (ə), o Həzrətin (s) digər səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb. Bununla yanaşı, imamın (ə) haqq-ədalət naməne şəhadəti bəşriyyət və insanlıq üçün mənəvi kamillik və dirçəliş nümunəsidir. Odur ki, İmam Hüseyin (ə) əzadərliyi ölkəmizdə də bədbinlik və ümidsizliyə deyil, Vətən və iman sevgisine və işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizəyə çağırış ruhunda olmalıdır".

## İBADƏT MƏKANLARINDAN KƏNAR ƏRAZİLƏRDƏ KÜTLƏVİ YÜRÜŞLƏRƏ CİXFİMAQ YOLVERİLMƏZDİR

Təziye mərasimlərində şəhidlərimizi yad etmek, əzəli torpaqlarımızın işğaldan azad olunmasına dua etmek müqəddəs borcumuzdur. Dindarımız müsləman tərəfindən kədərli, lakin şərəf və qürur nümunəsi kimi yer alan Kərbəla faciəsinin, eləcə də, İmam Hüseyinin (ə) heyat və şəhadətinin yad edilməsini, ənənəvi olaraq, bu gün də davam etdirirlər.

Mövcud qanunvericiliyə əsasən, təziye mərasimlərində şəhidlərimizi yad etmek, əzəli torpaqlarımızın işğaldan azad olunmasına dua etmek müqəddəs borcumuzdur. Dindarımız müsləman tərəfindən idarə ediləcək. Din xadimləri İmam Hüseyin (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırımalı, şəhidlik fəlsəfəsinin açılmasına, vətən təessübü və milli mənəfələrimizin təbliğinə ciddi çalışmalıdır. Fetvada deyilir ki, ibadət məkanlarından kənar ərazilərdə kütüvə yürüşlərə çıxməq, özüne və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə getirmək yolverilməzdir. Əzadərliq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Qurşağadək soyunub



zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq islam qanunlarına ziddir, imamın (ə) və Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Allah rizası üçün İmam Hüseyni (ə) məhəbbətini izhar etmək istəyənlər fetvada əks olunan tövsiyelərə eməl etməlidirlər. Din xadimləri isə Qazılardan Şurasının və Elmi-Dini Şuranın fetvasını məscidlərde oxumalı və qeyd edilən tövsiyelərə bütün dini mərasimlərdə eməl olunmalıdır.

## “ÖLKƏMİZDƏ BÜTÜN VƏTƏNDƏŞLƏRİN DİNİ ETIQAD AZADLIĞI QANUNVERİCİLİKLƏ TAM TƏMİN OLUNUR”

Əlbette ki, təziye mərasimlərinin lazımi şəkildə, əmin-amanlıqla keçirilməsi məqsədi ilə ölkəmizdə maarifləndirici tədbirlər keçirilib. Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən maarifləndirmə məqsədilə paytaxtda və bölgələrdə, ardıcıl olaraq, dəyirmi masalar və konfranslar keçirilib. Bu tədbirlərin keçirilməsindən əsas məqsəd dövlət-din münasibətlərinin, ölkəmizin tolerantlıq ənənələrinin, mənəvi dəyərlərinin qorunması və daha da inkişaf etdirilməsidir. Radikal dini cərəyanların yayılması cəhdərinin qarşısının alınması üçün cəmiyyətdə, xüsusilə, gençlər arasında milli-mənəvi, o cümlədən, dini dəyərlərin təbliğini düzgün aparılmalıdır. Prezident İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi: "Ölkəmizdə bütün vətəndəşlərin dini etiqad azadlığı qanunvericiliklə tam təmin olunur. İslam dininin, dini adət və mərasimlərin olduğu kimi insanlara çatdırılması maarifləndirmə tədbirlərinin əsas qayəsidir. Bu sahədə görələn işlər teqdirəlayiqdir və davam etdirilməlidir".

Görülən işlər Azərbaycanda dövlət-din əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Azərbaycanda dövlət dini məsələlərə qarışır, əksinə, çələşir ki, kömək göstərsin. Dövlət başçısının vurğuladığı kimi: "Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq dövlət dindarlara daim də-

tək və dayaq olur".

## ÖLKƏMİZDƏ DÖVLƏT VƏ XALQ BİRLİYİ SAYƏSİNDE İCTİMAİ ASAYİŞ VƏ ƏMIN-AMANLIQ MÖVCUDDUR

Müasir dövrümüzdə ölkəmizdə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmreyiliyi və etnik-dini döyümlülük mühiti mütəreqqi tarixi ənənələrdən bəhrələnən dövlət siyasetinin məntiqi nəticəsidir. Bu gün ölkəmizdə dövlət və xalq birliyi sayesinde ictimai asayış və əmin-amanlıq mövcuddur. Dindən sui-istifadə edərək Məhərrəmlik mərasimlərində qarşılurma yaratmağa çalışan, respublikamızda ictimai-siyasi və dini sabitliyin pozulmasına, eləcə də, yad dini ideologiyaların ölkəmizə ixrac edilməsinə müyyəyen cəhdərin edilməsi kimi mənfi halların qarşısı qətiyyətə alınıb.

Qətiyyətə deyə bilərik ki, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycan uğurlu bir inkişaf yolundadır. Terrorizmin baş alıb getdiyi

dünyada, islamqa qarşı hücumların artdığı və islamofobiyanın gücləndiyi bir vaxtda Azərbaycan ekstremitizm və döyümsüzlük əleyhinə çıxış edir, kənar qüvvələrin, xaricdən gələn təhlükələrin qarşısını almaqda güclü və qətiyyətliidir. "İndiki şəraitdə biz görür ki, dünyadın müxtəlif yerlərində dini məhəbət zəminində qan tökülr, mühabiblər alovlanır, böyük faciələr yaşandır" deyən Azərbaycan Prezidenti bildirib ki, elə etməliyik ki, həm Azərbaycanda, həm yaşadığımız bölgədə vəziyyət müsbət istiqamətdə inkişaf etsin: "Biz adada yaşamırıq, biz bu bölgədə yaşayıraq və yaşayacaqıq. Ona görə biz həm ölkə daxilində bu məsələləri daim diqqət mərkəzində saxlayırıq və hesab edirəm ki, beynəlxalq təşəbbüslerle bölgədə və dünyada dinlərə münasibətlərin yüksək səviyyədə tənzimlənməsi işinə öz töhfəmizi veririk".

Həqiqətən də, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərə münasibətlərin yüksək səviyyədə tənzimlənməsi işinə öz töhfəmizi verir. Həqiqətən də, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərə münasibətlərin yüksək səviyyədə tənzimlənməsi işinə öz töhfəmizi verir.

Nəzakət ƏLƏDDİNQIZI

## Müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçiriləcək

Sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçiriləcək. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Təhsil Nazirliyindən AZORTAC-a bildirilər ki, müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagöruşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu program təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyənləşdiriləcək.

Müsahibəyə gələn namizədlərən şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin, ona əlavənin əslini (xaricdə təhsil alanlar diplomla yanaşı, təhsil sənədlərinin tanınmasına dair şəhadətnamənin, cari ilin məzunları ali və ya orta ixtisas təhsili müəssisəsini bitirdiyini təsdiq edən arayışın əslini) gətirmələri tələb olunur.



# Qubadlı rayonunun işğalindan 26 il ötür

**Bu gün Qubadlı rayonunun ermənilər tərəfindən işğalindan 26 il ötür. 31 avqust 1993-cü il tarixində Azərbaycanın bu dilbər guşəsinin işğala məruz qalması Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, "Dənizdən-dənizə böyük Ermənistən" yaradılması barədə xəyalpərəst daşnak ideoloqlarının çoxillik sərsəm ideyalarının tərkib hissəsi idi.**

Qubadlı rayonu 1933-cü ilde yaradılmışdır. İnzibati mərkəzi Qubadlı şəhəridir. İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Qubadlı rayonu şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayı rayonları, qərbdən Ermənistənə həmsərhəddir. Qubadlı, əslində, erməni təcavüzü ilə Qarabağ münaqişəsindən bir qədər əvvəl üzləşmişdi. Qubadlı, münaqişənin işartilalarının göründüyü ilk gündən, qaynar hadisələrin mərkəzində idi. 1988-ci il fevral ayının 6-də Xankəndidə ilk erməni mitinqlərinən sonra Ermənistəndən azərbaycanlıların deportasiya edilməsinə başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi. Dədə-baba torpaqlarımız olan Sisyandan, Qafandan və Gorusdan zorla çıxarılan azərbaycanlıların bir qismi Qubadlı qəbul etdi. Rayon Dağlıq Qarabağla Ermənistən arasında yerləşdiyinə görə, strateji əhəmiyyət daşıyır. Bunu başa düşən erməni təcavüzkarları Qubadlıda terror-təxribat əməlliəti törədirdilər. Onlar Dağlıq Qarabağa Qubadlı ərazisindən keçid yaratmaq, dəhliz açmaq, buradan separatçılara silah-sursat daşımaq niyyətini həyata keçirmək isteyirdilər. 1989-cu ilin sentyabr ayında sovet qoşunlarının zirehli texnikalarının müşayiəti ilə Gorus istiqamətində Yazı düzü yolu ilə 150-160 avtomobildən ibarət maşın karvanının Qubadlı ərazisine yaxınlaşdığı xəbər verildi. Bir saat ərzində, əhalı ayağa

qalxdı. Bütün yollar bağlandı. Əliyalın camaat maşın karvanının yolunu ele sərhəddə kəndi. Avtomobil karvanı Xankəndi şəhərinə buraxılmadı. Təessüf ki, geri qaytarılan avtomobil karvanı bir həftə Gorusun Xinzərək kəndində qaldıqdan sonra Laçın-Şuşa yolu ilə Xankəndiyə yol tapa bildi və karvanı müşayiət edən zirehli texnika Laçın şəhərində faciələr töredidi.

1989-cu ilin axırlarında rayonda vəziyyət son dərəcə eşişləşdi. Düşmənin hücumlarının və təxribat əməllərinin qarşısını alan özünümüdafiə dəstələri yerli milis qüvvələri ilə birlikdə hərəkət edir, düşmən hücumlarına mərdliklə müqavimət göstərirdilər. Lakin qüvvələr qeyri-bərabər idi. Təcavüzkar erməni dəstələri avtomat silahlardan, artilleriyadan, zirehli hərbi texnikadan gen-bol istifade etdiyi halda, adı ov tüfəngləri belə çatmadı. Rayonun şərqi tərəfdən geniş bir erazisi müdafiəsiz qalmışdı. Zirehli texnikanın qarşısını 4-5 adama düşən bir avtomatla almaq mümkün olmur. Qubadlı 1993-cü il avqustun sonlarında, artıq ermənilərin mühəsirəsində idi. Cəbrayı axırıcı kəndləri - Cullu, Maşanlı və Dağtumasın da düşmən əlinə keçməsi təhlükənin lap yaxınlaşdığını göstərirdi. Qubadlılılar doğma torpaqlarını işğal etmek istəyən ermənilərə qarşı mərdliklə vuruşurdular. Lakin qeyri-bərabər döyüşdə 1993-cü il avqustun 31-də hərtərəflı mühəsirəyə düş-



müş Qubadlı işğal olundu.

Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid oldu. Qarabağ müharibəsində isə Qubadlı, ümumilikdə, 238 şəhid verib, 146 nəfər isə əlil olub.

Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil etmişdir. Rayonda 27-si mexanikiləşdirilmiş olan 31 süd-əmtəə ferması mövcud olmuşdur. Rayonda üzümün ilkin emalı üzrə 2 zavod fəaliyyət göstərmışdır. Tam gücü ilə işləyen asfalt zavodu təkcə Qubadlıda deyil, eyni zamanda qonşu rayonlarda xidmet etmişdir. Daşkarxanası və mərmər sexi əhalinin tələbatını əsaslı şəkildə ödəmişdir. Qubadlıda 21 rabitə müəssisəsi var idi. 8 avtomat stansiyası quraşdırılmışdır. 1950 nömrəlik həmin stansiyalar gecə-gündüz xalqın xidmətində durdurdu.

Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə fəaliyyət göstərmişdir. Rayonun 33 şəhəyye müəssisəsi əhalinin sağlamlığının keşiyində durmuşdu. Rayon gigiyena epidemiologiya mərkəzi və profilaktik dezinfeksiya şöbəsi yüksək səviyyədə iş aparındı.

Erməni işğalçıları Qubadlıda

94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyekteni, 12 tarixi abidəni yandırmış və talan etmişlər. İşğala qədər 33800 nəfər əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizili, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim-təbiyyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışır. Qubadlının işğalı zamanı ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı Tarix-Diyarşunaslıq Muzeyini də talan etmişlər.

IV əsre aid "Gavur dərəsi"ndəki ibadətgah, 5-ci əsre aid "Qalalı" və "Göygala" abidələri, 14-cü əsrə tikiilmiş "Dəmirçilər" türbəsi, Hacı Bedəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı və Xocamsaxlı kəndlərinəkigi digər tarixi abidələr hazırda işğal altındadır.

Rayonda 111 mədəni-məarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub və 6 avtoklub olmuşdur.

Qubadlı rayonunun təbii olunduqca gözəldir. 1969-cu ildə burada dövlət yasaqlığı yaradılmışdır. Rayonda 13,2 min hektar meşə sahəsi vardır. Palid bu meşələrin arxası, vələs dövləti, alma, armud, findiq, ezel, zoğal, yemişan... sərvəti, dağ çayıları, şəlalələr, buz bu-

laqlar şöhrəti, qara gözlü əliklər, xınalı kekliklər, qırqovullar, turalar, göyərçinlər... gözəlli idi. Çok təessüflər olsun ki, hal-hazırda əldə olunan məlumatlara əsasən Qubadlı meşələri ermənilər tərəfində qırılaraq Ermənistənə və ya xarici ölkələrə daşınır.

26 ildir ki, rayonun 30 min əhalisi məcburi kökçün həyatı yaşayır. Qubadlılılar ölkəmizin 47 şəhər və rayonunda məcburi kökçün həyatı yaşayır. Lakin onlar öz doğma yurd-yuvalarına qayıdaqlarına ümidişlərini itirmeyiblər. Çünkü ötən illər ərzində Azərbaycan xeyli inkişaf edərək öz iqtisadiyyatını, ordusunun gücünü daha da artırıb, Ermənistən isə bütün sahələrdə iflasa uğrayıb və ordusu çöküb.

Ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyaset bu inamı daha da artırır. Bu gün Azərbaycanın güclü və müasir ordusu vardır. Azərbaycan Ordusu qarşısında duran bütün vəzifələri həll etməyə qadir olan bir ordudur və heç şübhəsiz ki, belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizləməyə və üçrəngli bayraqımızı Dağlıq Qarabağda dalgalandırmaya qadirdir. Bir mərkəzdən idarə edilən, vahid komandanlığında tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdiriyi müdrik siyaset neticəsində, gündən-güne daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır. Dövlətimizin diqqət və qayğısını, xalqın dayağıını daim öz üzərində hiss edən hərçilərimizin isə döyüş ruhu bire-beş artıb.

Təbii ki, işğal altında olan torpaqlarımız işğalçılardan azad ediləndən sonra, bütün torpaqlarda, o cümlədən, Qubadlıda yeni inkişaf dövrü yaşanılacaq.

**Zümrüd BAYRAMOVA**

## İlin sonunadək Azərbaycanda tikinti icazələri üçün "Bir Pəncərə" elektron sistemini tətbiqi planlaşdırılır

**"Bir pəncərə" elektron sistemi tikintiyə və istismara icazə verilməsi üçün yaradılıb. Sistemə elektron şəkildə müraciət olunur, tikinti layihəsi, o cümlədən torpaq üzrə mülkiyyət sənədləri göndərilib. AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədriinin müşaviri Rüfət Mahmud KİV-lərə müsahibəsində deyib.**

R.Mahmud qeyd edib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən Özünə Xidmet Mərkəzində sənədlərə baxılır və aidiyyəti qurumlara rəy və təkliflərin alınması üçün göndərilir. Qanunvericilikdə nəzərdə tutulmuş müddət



ərzində müsbət və ya imtina cavabı verilir. "Hazırda bu xidmət yalnız bəzi tikinti obyektləri üçün istifadə olunur. Digər tikinti obyektləri üçün də qısa müddət ərzində istifadəye verilmesi nezərdə tutulub. Eyni zamanda xidmetin respublika üzrə bütün bölgelərdə istifadəye verilmesi məqsədilə tədbirlər görülür", -deye Komitə rəsmisi vurğulayıb.

## Özünüməşğulluq programı çərcivəsində daha 420 ailəyə aktivlər verilib

**P**rezident İlham Əliyevin müvafiq Sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən özünüməşğulluq programı çərcivəsində respublikamızın rayon və şəhərlərində işsiz və işsizxanın şəxslərin kiçik ailə təsərrüfatlarının yaradılması prosesi davam edir.

Nazirliyin ictimaiyyətlə elaqələr və kommunikasiya şöbəsinən AZƏRTAC-a verilən məlumatla görə, iyul-avqust aylarında da ha 420 ailəyə mal və materiallar formasında aktivlər təqdim olunub və onlar verilən aktivlər hesabına öz təsərrüfatlarını yaradılar. Təsərrüfatların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini (heyvandarlıq, bağçılıq, arıcılıq, istixana və s.) əhatə edir. Bu il üzrə özünüməşğulluq programı çərcivəsində 1500-dək kiçik ailə təsərrüfatı yaradılıb.

**Özünüməşğulluq programı çərcivəsində son iki ayda 420 ailəyə aktivlər verilib**



Ümumilikdə cari ilin ötən dövründə 4500-dək şəxs özünüməşğulluq programına cəlb edilib. Onlar əsasən əlliyyi olanlardan, axtəminatlı, çoxuşaqlı, şəhid, məcburi kökçün, ünvanlı dövlət sosial yardımını alan ailələrin üzvlərindən ibarətdir. İl ərzində 10 minədək ailənin özünüməşğulluq programına cəlb edilməsi nəzərdə tutulub.

# Mübariz Əhmədoğlu: "Patruşev Ermənistani buxovlamaq mexanizmlərinin işlənib-hazırlanması üzərində iş aparır"

Bu günlərdə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusyanın MDB və təhlükəsizlik məsələləri üzrə müvafiq strukturlarının təmsilcilərindən ibarət böyük bir nümayəndə he-yeti ilə Ermənistana səfər edib. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bu səfəri gecikmiş səfər adlandırdı: "Gecikmiş səfər idi. Paşinyan Ermənistani qonşularına qarşı istənilən sifarişi qəbul etməye, reallaşdırmağa hazırlıdır. Rusiya istiqamətində ise yalnız anti-Rusiya mahiyyəti sifariş qəbul edir. Ermənistanda antirusiyaçılığın formallaşmış ənənələri və metodikası mövcuddur. Səfər əvvəlcədən iki günlük elan olunsa da, sonradan səfər təxminən 4 gün davam etdi". M.Əhmədoğlu N.Patrushevin yalnız Ermənistandan baş naziri N.Paşinyan və Ermənistən Təhlükəsizlik Şurasının katibi A.Qriqoryanla görüşünün bəzi məqamlarına da aydınlıq gətirib: "Ermənistanda təhlükəsizlik məsələsində əsas fiqur Ermənistən Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyanıdır. N.Patrushev, Yerevana gəlmezdən qabaq, Vanetsyanın məzuniyyətə çıxmazı ilə bağlı məlumat yayıldı. Bu, Vanetsyanın Patruşevlə görüşmək niyyətində olduğunu və yaxud N.Patrushevin onuna görüşmək istəmədiyinin əlaməti kimi qəbul edilib. N.Patrushevin Ermənistana səfəri 4-cü gün axşam "Qələbe" Parkını ziyarətə başa çatdı. Buna da müyəyyən simvolik tərzdə yanaşmaq olar: N.Patrushев Ermənistənə əlaqəli məsələlərdə qələbe çaldığının siqnalını verdi".

Politoloq, həmçinin, onu da vurğulayıb ki, görünür, gecikmiş səfər olduğu üçün də səfərlə bağlı məlumat da verilməyib: "Bu səfərlə bağlı geniş məlumat verilmədi və ona görə də, səfər düşünmək üçün kifayət qədər əsaslar verir. Ermənistən tərəfdən yayılan məlu-

matlarla Rusiya Təhlükəsizlik Şurasının yaydığı məlumatlar arasında fərqlər var. Hər iki tərəfin yaydığı məlumatda müyəyyən prioritetləri var. Ermənistən tərəfinin yaydığı məlumatda əsas prioritet Rusyanın 3-cü dövlətə silah satmasının müzakirə mövzusu olmasıdır. Belə alınır ki, Ermənistən Rusiyadan narazılığının kökündə Rusyanın Azərbaycana silah satması məsələsi dayanır. Amma fakt budur ki, Rusiya Azərbaycana silah satmadan əvvəl də, Ermənistən Rusyanın münasibətlərində gərginlik başlamışdı. Rusyanın Azərbaycana silah satmasına Kreml ermenilərdən narazılığının üzə çıxmazı kimi yanaşmaq daha düzgündür. SSRİnin dağılmasında ermənilərin Amerika xüsusi xidmət organlarının əlində alet olması həmiya bəlli məsələdir və ermənilərin rus xalqına qarşı ən böyük xəyanətlərindən biridir. Sovet dönməndə "Moskva" metrosunda olan partlayışlar, saxta sovet pulunun kesilmesi, eləcə də, Qribayedovun ölümü - ermənilərin rus xalqına qarşı xəyanətinin tərkib hissəsidir. Bu zaman RF Azərbaycana silah satmırıd".

M.Əhmədoğlu Rusiya Təhlükəsizlik Şurasının yaydığı məlumatlarda informasiya təhlükəsizliyi məsələlərinin prioritet olduğunu da vurğulayıb: "N.Patrushев Ermənistənə daha çox beynəlxalq informasiya təhlükəsizliyini həm ikiterəfli, həm də qlobal məqyasda müzakirə edib. Təbii ki, N.Patrushevin yaydığı məlumat daha doğrudur. Bəzi ekspertlər və bəzi ermənipərest siyasi N.Patrushevin səfərini Rusyanın Azərbaycana yaxınlaşması kimi təqdim etsələr də qeyri-ciddi səhəbtər-



dir. Rusiya ilə Azərbaycanın münasibətləri normal

hərəkətdədir, enisi-yoxsu olsa da, irəliyə doğru gedir. Mənəcə, həmişə də irəliyə doğru gedəcəkdir və artıq Ermənistən Rusiya-Azərbaycan münasibətlərinə müdaxile edə bilmir. N.Paşinyanın dövründə Ermənistəndə anti-Rusiyaçılıq yeni mərhələyə qalxıb. Gümüşü herbi bazasına qarşı artıq sanksiya və vergi cərimələri tətbiq olunur. "Cənubi Qafqaz Dəmir Yolları"na Kreml daimi təzyiqləri Ermənistən hüquq-mühafizə orqanlarının əlindən qurtardı. "Qazprom" (RF) qarşı Ermənistən hökumətinin təzyiqləri indinin özündə də davam edir. N.Paşinyan hakimiyətə gələn kimi Rusiyaya məxsus olan bir sıra iri şirkətləri və onların sahiblərini Ermənistəndən uzaqlaşdırıb".

Politoloq Ermənistən Çinlə, o cümlədən, hərbi əlaqələri RF üçün böyük təhlükə olduğunu da vurğulayıb: "Ermənistən Çin üçün anti-Türkiyə platformaya çevrilib. Uyğun məsələsində Çinlə Türkiye arasında çox ciddi narazılıq var ve Türkiye Çinin daxilində uğurları müdafiə edə bilmir. Amma özüne qonşu ərazilərində Çinə çox güclü zərbe endire bilər. Hətta Türkiye Ermənistənə ərazilisində hərbi əməliyyatlar apara bilər. Bu isə, artıq Türkiye-Rusiya qarşidurması yarada bilər. Türkiye-Rusiya qarşidurması indiki Rusiya üçün çox böyük təhlükədir və ona görə, bu da, nəzərə alınmalıdır. Ona görə N.Patrushев geldi, Ermənistən-Rusiya münasibətlərinin indiki halını sistemləşdirdi və buna da uyğun qərarlar qəbul etdi. Paşinyanın 3 kəməkçisini azad etmesi prosesin başlanğıcıdır. N.Patrushevin gəldiyi əsas nəticə, ondan ibarətdir ki,

Ermənistən müstəqil siyaset aparmaq istəmir və bəlkə də apara bilmir. N.Patrushев, artıq Ermənistəni buxovlamaq üzrə nəzarət mexanizmlərinin işlənib-hazırlanması üzərində iş aparır. Ermənistəni buxovlamaq cəhdələri hələ onun reallaşması anlamında deyil".

M.Əhmədoğlu, həmçinin, Nikol Paşinyanın hakimiyyətə başlayanda Rusyanın imicinə ziddi zərbe vurmaqla özü-özünə böyük təhlükə yaratdığını bildirib: "Məhz buna görə də, Paşinyan Rusyanın təkidi ilə həmin zərbe vuranları vəzifədən uzaqlaşdırıb, amma yenə anti-Rusiyaçılıq davam etdi. Ona görə, əsas məsələ, buxovlamaq mexanizminin reallaşmasının təminatıdır. N.Patrushevin gətirdiyi mütexəssislerdən bir qrupu Moskva və Sankt-Peterburq arxivlərində Cənubi Qafqazda Rusyanın apardığı müharibələrin tarixini öyrənsələr, görəcəklər ki, bu regionda Ermənistən adlı dövlət olmayıb. Bu, Rusyanın yaratdığı dövlətdir. Ermənistən özünü belə cəsarətli aparmasının səbəbi tarixi Azərbaycan torpaqlarının Ermənistənə verilməsidir. Məhz bu istiqamətdə eks-prosesler başlanmalıdır. Azərbaycanın torpaqları özüne qaytarılmalıdır və bu sahədə də on vacib addım Zəngəzurun Azərbaycana qaytarılması olar. Zəngəzurun Azərbaycana qaytarılması Ermənistən Rusyanın nəzarətindən çıxmaga imkan verməyəcək, Azərbaycanı isə, Rusiya dəha da yaxınlaşdıracaq. Azərbaycanın təhlükəsizliyi daha da artacaq. Nə qədər ki, bu olmayıb, ermənilər Rusiya üçün böyük təhlükə menbəyi olacaq. Qərb həmişə erməni faktoruna söykənərək, özünü Rusiya üzərində güclü hesab edəcək və tez-tez anti-Rusiya layihələr reallaşdıracaqlar. Ona görə, N.Patrushevin Yerevana sefərinin daha ciddi nəticələrini biz bir müddət sonra hiss edəcəyik".

R.HÜSEYNOVA

## Bakcell şirkətinin dəstəyilə M.A.P. beynəlxalq teatr festivalı keçiriləcək

**Y**ARAT Müasir İncəsənət Məkanı Bakcell şirkətinin tərəfdəşlığı ilə 10 - 20 oktyabr tarixlərində Bakı şəhərində 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalının keçiriləcəyini böyük məmənuniyyətlə elan edir. M.A.P. Festivalı (Music, Art, Performance - terminlərin abreviaturası) tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş spektrini araşdırmağa kömət etmək məqsədilə, teatr sənətinin fərqli formalarını bir araya getirən ünsiyyət, təhsil, biliq və təcrübə mübadiləsi platformasıdır.

Övvəlki iki buraxılışda olduğu kimi bu dəfə də festival şəhərin əsas teatr səhnələrini əhatə edəcək və auditoriyanı son bir neçə il-də rəqəbet qazanmış ən cəsur və maraqlı tamaşalarla tanış edəcək. Proqrama dram, müasir rəqsler, fiziki teatr və kukla tamaşalarından tutmuş klounada və sirk elementlərinə malik musiqili tamaşalara qədər ən müxtəlif janr və istiqamətləri təmsil edən 18 tamaşa daxildir.

Bu il festivalda Y. Vaxtanqov adına Dövlət Akademik Teatrı (Rusiya), "AXE" Mühəndis Teatrı (Rusiya), "Priyut komedianta" Teatrı (Rusiya), "Kukolniy dom" Teatrı (Rusiya), Yeni Riqə Teatrı (Latviya), Akademik Malit Dram Teatrı - Avropa Teatrı (Rusiya), Devid Espinoza Kukla Teatrı (İspaniya), "OLE!" kollektivi (İspaniya / Böyük Britaniya), "WHS" Teatrı (Finlandiya), dünyaca məşhur "Kibbutz" Müasir Rəqs kollektivi (İsrail), "Sardegna" Teatrı (İtaliya), "Atelye" Teatrı



(Rusiya), "Puppet Cinema" kollektivi (İsrail) və "Recirquel" şirkəti (Macaristan) iştirak edəcək.

Festival rəsmi olaraq rejissor Kamran Şahmərdanın "Deli yiğincası" tamaşası ilə açılacaq. Rejissor Azərbaycan ədəbiyyatının klassik nümayəndəsi Cəlil Məmmədquluza-dənin eyniadlı pyesini yenidən nəzərdən keçirərək onu müasir cəmiyyət üçün aktual mövzuları vurğulayan yeni ifadə, musiqi və enerji ilə daha da zənginləşdirib. Lakin festivalın ilk qaranşuları hələ sentyabrın əvvəlində qanad açacaq və Bakı tamaşaçılara

əfsanəvi Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının 3 tamaşasını izləmək imkanı verəcək. Rimas Tuminasın "Yevgeni Onegin" tamaşası artıq bütün dünyada tənqidçi və tamaşaçıların rəqəbəti qazanıb. Bakı auditoriyası tamaşanı Dövlət Musiqili Teatrının səhnəsində izləyəcək. Vaxtanqovçular dəha iki tamaşanı - "Medeya" (baş rolda Yuliya Rutberq) və "Lanqustun harayı" Rus Dram teatrında göstərəcəklər.

Məşhur Lev Dodinin quruluşunda, füsunkar Kseniya Rappoport Yelena Andreyeva rolunu ifa etdiyi "Vanya dayı" tamaşası da

teatrsevərlərə Rus Dram Teatrının səhnəsində təqdim ediləcək.

Sankt-Peterburqun "Priyut komedianta" Teatrı həyatın mənasını axtarmaqdan və həyatdan sevinc duya bilməməkdən bəhs edən "Podolskdan olan adam" pyesini Azərbaycana getirəcək. Dmitri Danilovun bu eseri bir neçə dəfə səhneleştirilib və 2018-ci ildə "dramaturqun işinə görə" "Qızıl Maska" mükafatına layiq görüllər.

Yeni Riqə Teatrı proqrama tamaşaçılara sevgi ilə qarşılaşdıracak. Tatyana Tolstaya-nın "Sonya" pyesi ilə daxil olur. Tamaşanı "Yeni teatr reallığı" nominasiyasında Avropanın Ali Teatr mükafatının laureati, məşhur latviyalı rejissor Alvis Hermanis səhnələşdirib. M.A.P. Festivalı həmişəki kimi genç aktorlar, rejissorlar və dramaturqların biliklərini paylaşıdı və dəha təcrübəli həmkarlarının təcrübəsindən öyrəndiyi təhsil platforması statusunu saxlayır. Festival

proqramında onun qonaqlarının təqdimatı ilə çox sayıda mühəzziə və ustاد sınıfları yer alacaq. Bu haqda dəha ətraflı məlumat tezliklə festivalın saytından əldə etmək olar.

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil Internet provayderi olan Bakcell, artıq üçüncü ildər ki, M.A.P. Festivalının baş sponsoru və əsas tərəfdəşidir. Bakcell Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafına, genç nəsil arasında mənəvi deyərərin təbliğine töhfə vermek üçün elində gələn edir. M.A.P. Festivalının açılışı festivalın keçirildiyi 3 il ərzində səhneleştirilmiş bütün tamaşaların afişalarının sərgisi ilə müşayiət olunacaq. Beləliklə, YARAT Mərkəzinin qonaqları hələ tamaşaçı zalına daxil olmazdan önce festivalın tarixinin ən parlaq anları ilə tanış olmaq imkanı əldə edəcək.

31 avqust 2019-cu il

# Seymur Həzi Əli Kərimliyə nəyi eyham vurdu?

*AXCP sədrinin havalı sözləri elə havadaca buxarlandı*

**AXCP** funksioneri Seymur Həzini azadlığa çıxmışının ardından, Əli Kərimlinin dərhal onun üzərindən özüntübhəq vasitəsinə əl atması nəzərlərdən qəcmadı. Çünkü məhz S.Həzinin evinə gedib, azadlığa çıxmış partiyadaşından daha çox özünün təbliğ fikirlər səsləndirməsi müxalifətə təmsil olunan bir sıra şəxslər tərəfindən de birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə S.Həzini azadlığa çıxmazı münasibəti ile təbrik edən müxalif fikirlər şəxslər, digər tərəfdən, AXCP sədrinin fürsəti fövtə verməyib, özünü zorla ictimai rəyə sırasını sərt şəkildə tənqid ediblər.

Ən maraqlı məqam S.Həzinin vaxtı digər azadlığa buraxılmış müxalifət təmsilcilərindən fərqli olaraq, heç bir siyasi bəyanatla çıxmış etməməsi, habelə, Ə.Kərimli-

nin təhrikəci çıxışlarına, demək olar ki, reaksiya verməməsidir. Yəni "0" reaksiya...

Əksinə, onun jurnalistlərə "Məni bağışlayın, siyasetdən danışmayacam. Özümü çox yaxşı hiss edirəm. Hər şey qaydasındadır, hər şey əladır" fikirləri AXCP sədrinin haray-həşirli başına kül əldədi. Onun S.Həzinin evində bəhəbəhə havaya buxadığı havalı sözləri elə havadaca buxarlandı.

## Bütün bunlar Ə.Kərimliyə sərf etməyən ifadələrdir ki, o, bunların əksini eşitmək istəyirdi

İndi isə, S.Həzinin "siyasetdən danışmayacağım" fikri üzərində dayanaq. O, bununa demək istəyib ki, daha həbs olunana qədərki adam deyil və bundan sonra Ə.Kə-



rimlinin təhrikərinə uymayacaq.

"Özümü çox yaxşı hiss edirəm" ifadesi isə, onun həbsxanada olarkən, heç bir tezyiqlərə məruz qalmadığının isə, yərində olduğunun göstəricisidir.

Nəhayət, "Hər şey qaydasındadır, hər şey əladır" etirafı da, təbii

ki, qeyd edilən fikirlərin tamamıdır.

O cümlədən, S.Həzinin bir neçə il önce, ailə həyatı qurduğu həyat yoldaşı Nigar Həzinin "Bundan sonra ailə həyatı yaşayacaq" sözleri də özlüyündə bir çox məqamlardan bəhs edir. Bütün bunlar, ilk növbədə, Ə.Kərimliyə sərf etməyən ifadələrdir ki, o, bunların əksini eşitmək isteyirdi.

## Utanmasan, oynamaga nə var ki...

AXCP sədri eşitmək istəyirdi ki, S.Həzi, necə deyərlər, həbsinin havası üzərindən getməmiş qıyma və itaetsizlik çağırışları etsin, hətta icazəsiz aksiyalar təşkil edərək, yeniden həbsə düşsün. Sonra da,

Ə.Kərimli yenidən onun üzərində öz reklamını aparıb, çığır-bağır salsın, səfirlək qapılarını döyüb, "siyasi məhbus" nağıllarından dəm vursun ve s.

Heç bir istəyi baş tutmadı Ə.Kərimlinin. Bəlkə də, o, S.Həzinin siyasetdən danışmayacağı, hər şeyin yolunda olması barədə fikirlərinə görə gecə de yatmayıb, gözlərinə yuxu getməyib. Hətta yuxusunda sayıqlayaraq, S.Həzini söyüb, təhqir edib ki, niyə ağzını açıb, hakimiyətə qarşı bir kəlmə söz deməyib? Əslində qalandı isə, AXCP sədri Ə.Kərimli S.Həzinin evində düşdüyü gülünc durumdan nəticə çıxarmalı, nə qədər rüsvayıçı vəziyyətə düşdüyüne görə, heç adam arasına da çıxmamalıydı. Amma çıxdı, atalar demiş, utanmasan, oynamaga nə var ki...

Rövşən RƏSULOV

## Saxtakar xislətli Xədicə İsmayıllı

*Mövsümi mitinq də "siyasi məhbus" siyahısını ortaya atmaqla Ə.Kərimli Cəmil Həsənlini ofsaytda saxlamaq istəyir*

Yenə payız geldi, müxalif "iş" başlıdı. Miting keçirməyi deyirəm. Havalarda yuduqca dağıdıcı müxalifin də, görünür, dərdi açılır. Özü də ilin sonunda bələdiyyə seçkilərinin keçirilməsi ərefəsində bir-birindən yanğılı olan dağıdıcı düşərgə liderləri mitinq keçirməkə üreklerini boşaldacaqlar. Xarici donos delləli X.İsmayıllı sosial şəbəkələrdə çağırış və bəyanatlarla çıxış edərək, bildir ki, Azərbaycanda "insan hüquqları pozulur", mitinqlər keçirməye və sərbəst toplaşmağa icazə verilmir. Nəyə əsaslanır bu xəyanətkar, əxlaqsız Xədicə İsmayıllı?



ra da alınacaq. Buna görə də, beynəlxalq təşkilatlar gərək bize qarşı bu və ya digər çağrıslarda olmasına.

Əli Həsənov onu da bilir ki, faktiki olaraq, onlar bilirlər ki, bu gün Azərbaycanda hakimiyətə qarşı hər hansı ciddi aksiyalar keçirməyə, hakimiyət çevrilişinə nail olmağa və yaxud hansısa şəkildə hakimiyətə gəlməye heç bir sosial dayaqları, sosial sifarişləri və əhalinin onları dəstəkləyəcək birliyi yoxdur: "Sadəcə olaraq, onlar ayrı-ayrı ölkələrdə baş verən proseslərin təsiri altında bu işləri həyata keçirirlər və sonda, bu, onların möğlülüyüne gətirib çıxarırlar və belə de olmalıdır".

## Üzdənirəq millətin nümayəndələri ilə daima ciyin-ciyinə durub, bu işə əsl razalətdirdir

Bu gün üzənirəq millətin nümayəndələri ilə daima ciyin-ciyinə duraraq, Azərbaycana qarşı böhtan, şər demək - X.İsmayıllı xislətindən irəli gəlir. X.İsmayıllı xalqa və dövlətçiyyə xəyanətinə, erməniyə "xidməti"ni başa düşdü. Şəxsi, qrup mənafeyi naminə milli və dövlət maraqlarını satmaq, xalqımıza qarşı dəfələrlə vandalizm, terror aktları, soyqırımlar törədən üzənirəq millətin nümayəndələri ilə ciyin-ciyinə durmaq əsl rəzalətdirdir. Ancaq X.İsmayıllı bunu heç vaxt anlamayacaq. Çünkü X.İsmayıllı kimi erməni dəyirmanına su təkən insanlar, yaxşı bilirlər ki, Azərbaycana qarşı təhdid və təzyiq dili ilə danışmağın mənası yoxdur.

Beleliklə, dağıdıcı müxalifin nümayəndələri xarici ölkələrin səfirləklərinin ayırdığı maliyyə vesaitinə sahib çıxməq üçün mitinq keçirmək yarışına girişiblər. Çünkü onları, elə X.İsmayıllı da, eslində, düşündürən "siyasi məhbus" problemi deyil, məhz şəxsi maraqlarıdır.

R.HÜSEYNOVA

## Müxalifətin mövsümi mitinqi də fiaskoya uğrayacaq

*Əks-sədasi "Məhsul" stadionundan o tərəfə keçməyəcək*

Dağidıcı müxalifət mövsümi xarakter daşıyan aksiyalara başlamaq istəkləri ilə bağlı sosial şəbəkələrdə məlumatlar yaymaqdadırlar. Görünür, hava soyuyanda aksiya dayanır, hava isinəndə "cuşə" gələrək, mitinq keçirmək istəyirlər. Ancaq o da, bəlliidir ki, onlar aksiyani her hansı məsələyə reaksiya vermək üçün yox, mövsümi olduğu üçün keçirməyə cəhd edirlər. Bir-birinə düşmən kəsilən Müsavat - "Milli Şura", Müsavat-AXCP qarşıdurması fonunda Ə.Kərimli, C.Həsənli, A.Hacılı və digərləri birgə aksiya keçirə biləcəklərmi?



pul deyil. Kimsə, doğrudan da, varlanmaq üçün və xəyanətinə əvəz olaraq pula satılır. Satqın üçün hər şey - satlıq maldır. Ona görə də, müxalifətin keçirdiyi mitinqin eks-sədasi "Məhsul" stadionundan o yana gedib çıxmır.

## Dağıdıcı müxalifə grupları hamisə şou düzəltməklə gündəmə qalmağa çalışıblar

Onların keçirdikləri mitinq və aksiyaları siyasi spekulyasiya və şou yaratmaq olub. Bu şouya da, xalq etiraz olaraq gəlməyib. Çünkü xalq, özlərini ictimaiyyətə müxalifət idarələri kimi təqdim edən Ə.Kərimli və C.Həsənli Qərb dairələrindən mitinq keçirməklə bağlı tapşırıq alıqlarını, verdikləri bəyanatlarla insanları və ictimai şüurredə manipulyasiyaya məruz qoymağa çalışıqlarını, ümmümilli mənafeyi, milli təhlükəsizliyi özlərinin və onları "himayə edən" mərkəzlərin maraqlarına qurban vermək üçün xüsusi canfəşənlilik etdiklərini yaxşı bilir və görür. Ona görə də, radikal müxalifətin qarşısındaki bələdiyyə seçkiləri ərefəsində mitinq çağırışları ilə "ölkəni silkələmək" iddiasına qarşı öz etirazlarını bildirirlər. Radikal müxalifət isə, hələ də dünyaya qara eynəklə baxır. Görünən odur ki, çürüməkdə olan dağıdıcı müxalifətin iflası qəçiləmzdır.

Rəfiqə HÜSEYNOVA

# İsgəndər Həmidov yoxdursa, bəs "AXH" haradadır?

Və ya olmayan "hərəkatın" baş tutmayacaq qurultayı

Təsis olunduğu gündən parçalanmağa məruz qalmış "Azərbaycan Xalq Hərəkəti" adlı qurumun fəaliyyəti uzağı bir neçə ay əzdidi və haçalanmış qanadlar bir-birlərini ən sərt tonda, eləcə də, müxtəlif məsələlərdə ittihad etməyə başladılar. Xüsusilə, həmsədrlik mövzusu gündəmə çıxdıqdan sonra, özünü "lider" elan edən AMDP sədri İsgəndər Həmidova qarşı qruplaşmalar formalaşdırıldı. Xüsusiylə, "Ağ Partiya" sədri Tural Abbaslı və onun dəstəkçiləri İ.Həmidovun şərtlərini rədd edərək, ayrılıqda fəaliyyət göstərmək qərarına gəldilər. Maraqlı məqamlardan biri də budur ki, hazırda İ.Həmidov ağır xəstədir və onun Türkiyədəki müalicəsi istənilən nəticəni verməyib. Qonşu ölkədən qayıtdıqdan sonra isə, indi də onun digər xarici ölkəyə müalicəyə gedəcəyi bildirilir.

**Adı olub, özü olmayan "hərəkatın" hər hansı "qurultay" keçirmək iddiası, ümumiyyətlə reallaşdırıla bilərmi?**

Digər maraqlı məqam "ALDP" sədri Fuad Əliyevin zaman-zaman mətbuataya çıxıb, guya "AXH"də hər şeyin normal məcrada getdiyini deməsi, hətta İ.Həmidovun tezliklə "hərəkata" geri dönbə, "sükəni" əline alacağı iddialarıdır. Amma göründüyü kimi, bu, baş vermir - nə İ.Həmidov hər hansı açıqlama vermir, nə də ümumiyyətlə, ortada görünən boşluqlar doldurulmur. Əksinə, parçalanmış qanadlar və qruplaşmalar daha amansız şəkildə bir-birləri ilə mübarizə aparmağa başlayıblar. Bütün bunların fonunda "qurultay" barədə deyilən fikirlər isə, inandırıcı təsir bağışlamır. Bir halda ki, "AXH" parçalanıb və onun "lideri" ağır xəstədirse,

həmsədrlik postu ləğv edilibsə, sözügedən tədbir necə baş tuta bilər? Adı olub- özü olmayan "hərəkatın" hər hansı "qurultay" keçirmək iddiası, ümumiyyətlə, reallaşdırıla bilərmi?

## "Milli Sura"-AXCP cütlüyü "AXH"nin parçalanmasına nail olub

Yeri gelmişkən, bir zamanlar aralarından su keçməyen İ.Həmidovla AXCP sədri Əli Kərimlinin sonradan münasibətlərinin pozulması məsəlesi araxasında da bəzi məqamlar diqqət çəkməyə başlayıb. Misal üçün, İ.Həmidov hələ Bakıda xəstəxanada müalicə olunarkən, Ə.Kərimli onun yanında olmuşdu. Hətta ondan əvvəl "Milli Sura"nın mitinqlərinin birində çıxış edən İ.Həmidov Ə.Kərimlini özünü ən yaxın "silahdaşı" olaraq bəyan etmişdi.



Yalnız "AXH" təsis edildikdən sonra onların arasında çatlar əmələ geldi. Bu fakt isə, həm də belə deməyə əsas verdi ki, bu gün dağdıcı müxalifətin "aparıcı" təşkilatı kimi təqdim edilən "Milli Sura" və AXCP cütlüyü "hərəkatın" fəaliyyətində müxtəlif sepgilərdən manəşələr yaradıblar. Nəticədə, onun parçalanmasına nail olublar.

Beləliklə, ortaya belə bir mənzəre çıxır - İ.Həmidov ağır xəstədir və xarici ölkələrdən birinə ya əməliyyata, ya da müalicəyə gedəcək. "AXH"nin digər funksioneri - "GAP" sədri Ağasif Şakiroğlu isə, iddia edir ki, payızda "qurultay" keçirmək niyyətindədirler və həmin tədbirdə İ.Həmidov iştirak etməyəcək, ancaq sədr seçiləcək (?!). Bu zaman, belə nəticə hasil olur ki, qız evində toydur, oğlan evinin isə xəberi yoxdur. Görünür, siyasi ictimaiyyət ənənəvi müxalifətin bundan sonra daha kreativ hoqqularının şahidlərinə çevriləcək...

Rövşən RƏSULOV

Miting quduzluğu...



RƏFIQƏ

Hər şeyin quduzluğunu görmüşdük, mitinq quduzluğunu da gördük. Tərcüməcüblü olsa da, o yerdə ki, satqın və əxlaqsız AXCP sədri Ə.Kərimli var, deməli, eşitdiyinə inan. Deyir həya-abur yaxşı şeydir, ancaq qanan üçün. Əgər 25 ilə yaxındır ki, ardıcıl olaraq, biabirçi aksiyalar keçirən müxalifət, daha doğrusu, Ə.Kərimli kimi həyasız bu reallığı anlamırısa, deməli, o, elə anadan olduğu gündən ayri və problemlidə doğulub. Necə deyərlər, kaş, heç doğulmayıyadı. Çünkü quduzluq infeksiyadırısa, bu virus da mikrobolarını yayacaq. Elə Ə.Kərimlinin sıfətinə baxanda, bunun şahidi olursan. Mitinq azarına mübtəla olan AXCP, "Müsavat" və "Milli Sura" kimi dağdıcı siyasi qruplaşmalar daha çox canfəsanlıq edir və bu fəaliyyət anti-Azərbaycan dairələrin diktəsi ilə həyata keçirilir.

Xüsusiylə də, AXCP sədri Ə.Kərimli və "Milli Sura"nın formal sədri C.Həsənlə yənə payız ərefəsi Qerb dairələrində mitinq keçirməklə bağlı aldıqları tapşırıqları həyata keçirmək üçün sosial şəbəkələrde mitinq çağırışları etməyə başlayırlar. Və bu gün də fəaliyyətlərini qərəzi xarici dairələrin dağdıcı maraqlarının təmin olunması məsisiyə üzərində quran bu mikroboların məqsədi ölkədə qarşılurma yaratmaq və dağdıcılıq təbliğ etməkdir. Ən əsas məqam isə, bu dağdıcı ünsürlər istenilən hadisədən, mövzudan istifadə edərək, Azərbaycanı hədəfə götürür, hakimiyətə və ölkədə sosial-iqtisadi uğurlara ləkə yaxmağa çalışırlar. Bu, o quduşlaşmış dağdıcı müxalifət ünsürləridir ki, hətta Azərbaycanın nüfuzunu zədələmək üçün xarici anti-Azərbaycan qüvvələrinin pozucu fəaliyyətinə, ermənilərə və terrorçulara da bərəət qazandırmağa hazırlırlar. Dağdıcı düşərgə quduşları terrorçu və radikal dini qruplaşmaları dəstəkləməklə, öz siyasi simalarını aşkar şəkildə ortaya qoyurlar. Bununla da, onlar Azərbaycan dövlətinin maraqlarına düşmən münasibətlərini nümayiş etdirməklə yanaşı, terrorçularla həmrəy olduğunu açıq göstərirələr.

Ən iyirci isə, qoca "professor" C.Həsənlinin də sosial şəbəkələrdə mitinq çağırışları etməsidir. Ay bədbəxt, sən hansı gününe çağırışlar edirsən, kimə dəstək olursan? Özü də bu dövlətdən vaxtı ilə bəhrələndiyin halda. Həyasız və əxlaqsız buna deyərlər. Yادına sal, ay quduşlaşmış Cəmil Həsənlə bir. Adam gərək özünə qiymət verə, "adam". Görünür, bu qoca "professor" Ə.Kərimli kimini quduşlaşdırıb və gözü ayağının altını görmür. Görmür ki, "vot-votda" Ə.Kərimli ona bir təpik vurub, zibilliye tullayaçaq. Ancaq nə qədər sosial şəbəkələrde çağırışlar etsən də, bu gün ölkədə mövcud olan demokratik hakimiyət, güclü, sarsılmaz xalq-dövlət birliliyi, dövlətin xalqa müstəsnə xidməti faktoru vaxtılıq sən quduşlaşmış C.Həsənlə tərəfindən də etiraf olunurdu. Özü də Milli Məclisdə, yazılışı çıxomlu kitablarda, məqalələrdə, beynəlxalq tribunalarda və s. Həmin C.Həsənlə tərəfindən ki, öz mədətini Ə.Kərimlinin maraqlarına qurban verməyərək, AXCP sıralarından istefə vermiş, Əli Kərimlinin üzünə tüpürlərək, ondan uzaqlaşmışdı! İndi isə, həmin C.Həsənlə vaxtılıq Ə.Kərimlinin üzünə tüpürdüyü tüpürçəyi iştahla yalayırsan, hətta yalamaqla da doymursan!

# Avqustun sonuncu günündə əsl payız havası olacaq

Azərbaycanda avqustun 31-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamentindən AZERTAC-a verilən məlumat görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağıncığı gözlənilir. Gündüz yağış tədricən kəsiləcək. Müləyim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20°, gündüz 21-25° isti, Bakıda gecə 18-20°, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civi sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Abşeron əmərliliklərində müləyim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal əmərliliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23°, cənub əmərliliklərində - Türkən, Hövşən, Sahil, Şixda 23-24° isti olacaqı gözlənilir.

Azərbaycanın rayonlarında şimşek çaxacağı, arabir yağış yağıncığı, gecə bəzi şimal və şərq rayonlarında yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz ayrı-ayrı rayonlarda yağış tədricən kəsiləcək. Şərqi küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 15-20° isti olacaqı bildirilir.



Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşek çaxacağı, arabir yağış yağıncığı gözlənilir. Gündün ikinci yarısında hava əsasən yağmur-suz keçəcək. Şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 25-28° isti olacaqı proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində şimşek çaxacağı, arabir yağış yağıncığı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan karakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərqi küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 16-20°, gündüz 22-27° isti olacaqı ehtimalı var.

Gəncə şəhərinin, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıllı rayonlarının bəzi yerlərində şimşek çaxacağı, arabir yağış yağıncığı gözlənilir. Axşam hava əsasən yağmursuz keçəcək. Şərqi küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın

temperaturunun gecə 16-20°, gündüz 21-26° isti olacaqı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında şimşek çaxacağı, arabir yağış yağıncığı, gecə və səhər ayrı-ayrı yerlərdə leysan karakterli olacağı ehtimalı var. Şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 20-25° isti, dağlarda gecə 7-12°, gündüz 13-18° isti olacaqı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə bəzi rayonlarda intensiv və güclü yağış yağıncığı, dolu düşəcəyi gözlənilir. Gündüz ayrı-ayrı rayonlarda yağış tədricən kəsiləcək. Şərqi küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 14-19°, gündüz 20-25° isti olacaqı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında şimşek çaxacağı, arabir yağış yağıncığı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə leysan karakterli olacağı ehtimalı var. Şərqi küləyi əsəcək. Havanın temperaturu gecə 17-21°, gündüz 22-26° isti, dağlarda gecə 12-17°, gündüz 17-21° isti olacaq.

31 avqust 2019-cu il

# AXCP və Müsavat - patoloji nifrat reallığı

*Yaxud "hakimiyyətə biz gələcəyik" sindromundan doğan xəstə təfəkkür*



**Müxalifətdə olduqları gündən hazırkı dövra qədər barişmaz düşmənlərə çevrilmiş AXCP və Müsavat təmsilçilərinin bir-birlərinə qarşı amansız savaşları bu gün də davam etməkdədir. Hətta savaş ilbəl daha da artır və nəticədə, tərəflərin xəstə təfəkkürleri özünü daha çox bürüzə verməyə başlayır. Maraqlısı da odur ki, sözügedən savaş yalnız seçkilər ərəfəsində baş vermir, eyni zamanda, seçki prosesi olmayan zamanlarda da, həmin hallar davamlı şəkildə müşahidə olunur. Bu arada, onu da qeyd etmək olar ki, sosial şəbəkələrdə cəbhəçilərlə müsavatçılar arasında aparılan polemikalar anidən söz müharibəsinə çevrilir, ittihamlar, iddialar söyüş və təhqirlərlə əvəzlenir. Onlardan biri də bu günlərdə yaşayın.**

## Müsavatçı funksionerdən Əli Kərimliyə eyham:

**"Yaxşı lider yalnız özünü yox, rəhbərlik etdiyi təşkilatın üzvlərini də qorumağı bacarmalıdır"**

Belə ki, mövzu yenə də "hakimiyyətə biz gələcəyik" iddiası üzərində qurulub. Müsavat partiyasının Səbail rayon təşkilatının sədri Zakir İsmayıllı qeyd edilən iddiasını status kimi yazıb və cəbhəçilərdən biri dərhal ona xatırladıb ki, son bir neçə heftədə 6 cəbhəçili surətli həbs cəzası alıblar. AXCP tərəfinin həmin iddiasının ardına işə, müsavatçı cavab yazaraq, bildirib ki, hər hansı müxalifət partiyasının gücü onun həbsdə olan üzvlərinin sayı ilə müyyəyen edilməz. Z.İsmayıllı AXCP sədri Ə.Kərimliyə eyham vuraraq, da-ha keşkin cavab yazaraq, "Yaxşı lider yalnız özünü yox, rəhbərlik etdiyi təşkilatın üzvlərini də qorumağı bacarmalıdır" ifadəsi ilə sanki odun üzərinə yağı tökmüş olub. Mehəz bu statuslardan sonra həm müsavatçılar, həm də cəbhəçilər ən ağır ifadələrlə hücumlara start veriblər. Ə.Kərimlinin adamları

AXCP-nin, A.Hacılığın adamları isə Müsavatın "hakimiyyətə gələcəyini" var gücləri ilə "sübuta" yetirməyə çalışıblar.

Amma görünən budur ki, nə az, nə çox - düz 26 ildir ki, eyni iddiaları ilə bir-birlərinin qulaqlarını döyənək edən tərəflər, hələ də nəyə görə öten illər ərzində, uğur qazana bilməmələrinin, xalqın onları niyə rədd etməsi səbəblərini aydınlaşdırıa bilməyiblər. Əger cəbhəçilərlə müsavatçılar bir-birlərinə qarşı patoloji nifrat bəsləyirlerse, demək, xalq onların hər birinə daha çox nifrat hissi bəsləyir və bu da, başqa səhəbatın mövzusudur.

## AXCP funksioneri: "Bu nə cılızlıq, bu nə dözümsüzlük"

Beləliklə, Müsavat funksionerinin bir statusu aləmi bir-birinə vurub və onlardan bir neçəsini diqqətə çatdırmaq istərdik. Məsələn, AXCP-nin ali məclisinin üzvü Nicat Abdullazadə Z.İsmayıllıının yazının əvvəlində qeyd etdiyimiz statusunu "cılızlıq" adlandırib. "Bu, nə cılızlıq, bu nə dözümsüz-

lük. Ümumi birləşmə ziyandan başqa, bir şey deyil bu status", deyə o, qeyd edib. Diger cəbhəçi Əli Rzalı da müsavatçı funksionerinin AXCP-yə qarşı qəsdən qıcıqlandırıcı status yazdığını iddia edib və onun status yazmanın normal olduğu iddiasını belə cavablaşdırıb: "Harada siz normal yanaşdırınız? AXC-nin 30 illiyi ilə bağlı Yadiğar Sadıqovun Əli bəyə təbrikini böyük bir suç işlemiş kimi qiymətləndirdiniz. Siz, sadəcə, Xalq Cəbhəsinə və sədrinə potensial nifrat edənlərdəniz, bu statusunuz da ondan irəli gəlir".

**Müsavat tərəfdarı: "Müsavat hakimiyyətə gələcək deyəndə, hansısa təşkilatın, ya partiyamın başına niyə daş düşür, bilmirəm"**

Müsavatçı Vüsal Həsənov isə AXCP-nin sosial şəbəkə feallarını "zombi" adlandırıb: "Demək zombilər başıla. Müsavat hakimiyyətə gələcək deyəndə hansısa təşkilatın, ya partiyamın başına niyə daş düşür, bilmirəm".

Müsavatçı Suraxanı rayon təşkilatının üzvü Arzulla Buludlu da cəbhəçiləri hədəfə alaraq yazıb: "Hər gün cəbhəçilər AXCP-dən Əli Kərimlini təbliğ edirlər, əcəb edirlər, heç vaxt da müsavatçılar buna qıcıq vermirlər. Təsadüfən bir müsavatçı təmsil etdiyi Müsavat partiyasını təbliğ edən kimi, hansısa cəbhəçi qıcıqlanmağa başlayır. Yaxşı oları ki, cəbhəçilər də belə məsələlərde müsavatçılar kimi təmkinli olsunlar".

Beləliklə, qarşılıqlı ittihamlar və təhqiqlər, hətta daha izafə fikirlər tərəflərin bundan sonrakı taleplerini inididən müyyəyen edir. Daha dəqiq desək, "hakimiyyətə biz gələcəyik" iddiaları həm AXCP-nin, həm də Müsavatın, qısa müddətde, ümumilikdə, siyasi səhnədən silinəcəyi proqnozlarını daha çox ehtiva edir. Çünkü mövcud patoloji nifrat və ortada olan sübutlar da, bu cür qənaətə gəlməye kifayət qədər zəmin yaratmış olur.

**Rövşən NURƏDDİNOĞLU**

## Abşeronda dörd evdən oğurluq edən keçmiş məhkum tutulub

Daxili işlər orqanlarının əməkdaşları oğurluq və quldurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirini davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, Abşeron rayonu ərazisində 4 evdən pul, qızıl-zinet və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəller məhkum olmuş A.Alkişiyev Kriminalistik Tədqiqatlar İdarəesi və Abşeron Rayon Polis İdarəesi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirleri ilə onun 3 mağazadan pul və mobil telefonlar, habelə bir evin dəhlizində velosipedi oğurlaması da müyyəyen edilib. Hər iki faktla bağlı araşdırma davam etdirilir.


## Cəlilabadda sürücü piyadani vuraraq öldürüb

Cəlilabad rayonunun Qarayar kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. AZERTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon sakini Eldəniz Hüseynov idarə etdiyi "QAZ-3110" markalı avtomobilə 1977-ci il təvelüdü Qafur Abbasovu vurub. Hadisə nəticəsində piyada dünyasını dəyişib. Faktla bağlı araştırma aparılır.

## Türkiyədə terror aktı planlaşdırın 21 nəfər saxlanılıb

Türkiyənin İzmir və Muğla şəhərlərində aparılan antiterror əməliyyatları nəticəsində PKK və İŞİD terror təşkilatlarına üzv olmaqla şübhəli bilinən 21 nəfər saxlanılıb. AZERTAC xəbər verir ki, saxlanılanların 1 sentyabr-Dünya Barış Günündə ölkədə terror aktları planlaşdırıldığı məlum olub.

İzmir şəhər Baş Prokurorluğunun Terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı saxlanılanların ünvanlarında axtarışlar aparılıb. Bu ünvanlarda çoxlu sayıda silah-sursat, terror təşkilatlarına aid sənədlər və bayraqlar elə keçirilib. Saxlanılanlar aidiyyəti qurumlara təhvıl verilib. Əməliyyatlar davam edir.



**Müxaliflərin yeni hay-küyü**

**Nə edək ki, bizim ölkədə müxaliflik düşüncəsi hələ də 88-ci ilin səviyyəsindən bir addım da irəli getməyib. Hələ də dağıdıcı xisəltli müxaliflər, əsassız olaraq iqtidarı suçlamaqla, onu xalqın gözündən salmaq, siyaseti yürüdür. Həm də bunu o qədər səbatsızcasına edir ki, adamin onlara, sadəcə, qəzəbi tutmur, həm də yazığı gəlir. Yəni bu adamlar elə bir ciddi əsas tapa bilməyəndə, üz tuturlar bizim iqtidara aidiyəti olmayan məsələlərə və hər vasitə ilə onu bu iqtidarla bağlamağa cəhd edirlər.**

Bir müddət əvvəl ermənilərin növbəti başyeyəni Paşinyan Qarabağda sərsəmlədi, Paşinyanı buraxıb düşdülər bizim iqtidarıñ üstünə. Sanki bizim iqtidarı deyib Paşinyana ki, gəl Qarabağ və orda sərsəmle. Qəribəsi də odur ki, siyasetdən dəm vuran müxalif partiyaların heç biri haylarin özlərinə bənzər liderlərinin bu sərsəmləməsi ilə bağlı nə bir bəyanat, nə də beynəlxalq qurumlara ünvanlanan bir müraciət yemadılar. Səbəbi də məlumudur, Paşinyana dəstək verən güclər həm də bizim bəzi müxaliflərimizlə əlaqəlidir və onlara belə məsələlərdə necə davranışmaq tapşırığı da həmin güclərdən gəlir. İndi də yenidən bir faktdan yaranmaq cəhdil! BMT-nin saytında Ermənistən Respublikasının sənədləri arasında qondarma "Artsax" separatçılarının da sənədi yayılmışdır. Söz yox, bu, ciddi narahat olmağa əsas verən yeni diplomatik təxribatdır və bu da ciddi de reaksiya verilmelidir. Aldığımız son məlumat göra, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi də, ölkənin Xarici İşlər Nazirliyi də artıq məsələ ilə bağlı qətiyyəti və konkret diplomatik addımlar atıblar. Amma bizim müxalifimiz yenə öz ampliusuna uyğun olaraq, bu sənədi hansı yollasa öz sənədləri arasına soxusdurub şübhəsiz, erməni lobbisinin və onlara dəstək verən güclərin əli ilə). BMT kimi mötəbər bir qurumun nüfuzuna xələl gətirənlər də, onlara bu saxtakarlığı reallaşdırmaqdə yardımçı olanlar da qalib bir kənardır, yene Azərbaycan iqtidarinin diplomatik korpusunu hücum nöqtəsi seçiblər. Sosial şəbəkələrdə hay-küy salıblar ki, ay dadi-bidad, BMT "Artsax" rəsmən tanıldı. Ayıbdır, vallah, ayıb. Bu adamlar anlamırlar ki, belə ucuz dəst-xətəl yalnız qarğuruh (güman ki, onlara da elə qarğuruh lazımdır...) təsir göstərə bilər. Bu, bir həqiqətdir ki, bu gün Azərbaycan Ermənistənla bütün istiqamətlər üzrə savaşı. Hərbi güclə yanaşı infomasiya, iqtisadiyyat, mədəniyyət, elmi-tarixi, o cümlədən, diplomatiya savaşı gedir aramızda. Düşənen daim ayaqdadı və dünya xristian təəssübəşərini də (razişərsiniz ki, bu, elə-bele güc deyil) dəstəyinə güvənib, bütün sahələrdə bizi yenməyə can atır. Xatırlayırsınızsa, əvvəller də, məhz BMT-də yayılan sənədlər arasında bu na bənzər belə təxribata əl atılmışdı. Sonda həmin sənəd, məhz Azərbaycan diplomatlarının başarısı ilə hüquqi qüvvəsində düşdü və adı kağız parçası oldu. Əminəm ki, yene nəticə eynilə olacaq. Ən azı, dönyanın heç bir dövləti tərəfindən, hətta o cümlədən, Ermənistən tərəfindən təninin qondarma bir separatçı qurumun BMT tərəfinin tanınması (?) absurddur və bunu belə təqdim etməyə çalışanların, görünür, beynəlxalq hüquqdan anlayışları yoxdur. Bu, məsələnin bir tərəfi. Digər ən acinacaqlı tərəfi isə, ondan ibarətdir ki, yene bu hay-küy salan müxaliflərimiz və onların küyünə gedən bəzi sosial şəbəkə "qəhrəmanlar"ımız məsələdə nə BMT-ni, nə erməni diplomatları, nə də onlara yardım edən məlum gücləri deyil, Azərbaycan iqtidarıñ nişanə alıb. Yene də, sanki bu sənədin sənədlər arasına dürtülməsini bizim iqtidarı təşkil edib (?). Bu necə müxaliflikdir, anlamاق olmur. Niyə bir siyasi qurum belə, bir bəyanat yemadı? Yaxud BMT yetkililərinə müraciət etmedi? Bunlar, hələ də anlamırlar ki, onlar bu iqtidara müxalif ola bilərlər, ancaq dövlət, millet və VƏTƏNə müxalif olmaq, milli xəyanətə bərabərdir? Düşünmek zamanı yetişib, bəylər. Papaqdan-zaddan, görün, kimdən borc alırsınız, qoyun qabağımıza, yaxşı-yaxşı fikirləşin. Onda anlayacaqsınız ki, belə antimilli müxalifliyinizle siz iqtidara deyil, ümumən, AZƏRBAYCAımıza zərəbə vurmuş olursunuz...

**Beynəlxalq sənədlərdə insan hüquqlarının tanınması və qorunması mərkəzi problem kimi müəyyənləşdirilmişdir. İnsan hüquqlarının tanınması, gözlənilməsi və qorunması haqqında 1948-ci ildə qəbul olunmuş ilk mükəmməl beynəlxalq sənəd olan Ümumdünya insan hüquqları bəyannaməsində əsas insan hüquq və azadlıqları ilə bağlı kifayət qədər məqamlar yer almışdır. Sonradan qəbul olunmuş beynəlxalq hüquqi aktlarda bu məqamlar özlərinin rəsmi hüquqi qüvvəsini kəsb etmişdir. Bununla, tarixdə ilk dəfə olaraq, əsas insan hüquq və azadlıqları kompleksi beynəlxalq səviyyədə bütün iştirakçı tərəflərlə razılışdırılmışdır.**

Daşqın Qəmbərov yazır: "Bu, dünya xalqları və dövlətləri üçün insan hüquq və azadlıqlarının ümumi standartlarının tanınması və qəbul olunması baxımından, tarixi uğur kimi qiymətləndirilə bilər. Bu müüm hum tarixi sənəd dövlətlərin konstitusiyaları və daxili qanunvericilikləri üçün fundamental baza rolunda çıxış etmişdir. Təsadüfi deyildir ki, Ümumdünya İnsan Hüquqları Bəyannamesi dönyanın 350-dən artıq dilinə tərcümə olunmuşdur. Bu reallik, bir daha sübut edir ki, dünya dövlətləri və xalqları üçün insan hüquq və azadlıqlarının qəbul olunmasının və qorunmasının nəzəri və normativ bazasını mehz Ümumdünya İnsan Hüquqları Bəyannamesi təşkil edir. Həqiqətən də, qəbul oldunduqdan sonra, qısa zaman kesiyində, Ümumdünya İnsan Hüquqları Bəyannamesində yer almış hüquqlar daha da təkmilləşdirilmişdir və 1966-ci ilin dekabrında BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş "Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt" vasitəsilə universal xarakter kəsb etmişdir."

Bundan başqa, insan hüquq və azadlıqları haqqında sonrakı çoxsayılı beynəlxalq sənədlərin, demək olar ki, hamısı Ümumdünya İnsan Hüquqları Bəyannamesində yer almış hüquqlar eks etdirmişdir. 1989-cu ilin dekabrında BMT BA 1966-ci il paktına ikinci Əlvən Protokol qəbul edilmişdir. Bu protokol ölüm hökmünün ləğvini nəzərdə

lərasıyalılar və Paktların normalarının reallaşdırılması prosesində bu sənədlərin müddəalarının hüquqi qüvvəsi ətrafında müəyyən düssəsiyaların mövcudluğunu üzə çıxardı. Bu diskussiyalar, isə onunla bağlıdır ki, konkret fəaliyyət sahəsi üçün nəzərdə tutulmuş insan hüquq və azadlıqları, ister-istəməz, digər sahələrde hüquqların təmin olunmasını tələb edir. Yəni, ayrı-ayrı fəaliyyət sahələri üzrə insan hüquqları arasında üzvi bağlılıq vardır.

D.Qəmbərovun fikrincə, 1950-ci idə "İnsan hüquq vəəsasazadlıqlarının qorunması" haqqında Konvensiya qəbul olunmuşdur. Qeyri-rəsmi olaraq, "Avropa İnsan Hüquqları Konvensiyası" adlanan bu sənəd 1953-cü ilin sentyabrından etibarən rəsmi qüvvə kəsb etməye başlamışdır. Konvensiya ayrılmaz insan hüquq və azadlıqlarını ifade edir və onun ratifikasiya olunmasını dövlətlər qarşısında öhdəlik kimi qoyur. İnsan hüquq və azadlıqlarının normativ-hüquqi qorunmasını ehtiva edən sənədlər sırasında "Avropa İnsan Hüquqları Konvensiyasının" xüsusi yeri vardır. Bunu hər şəyden önce, onun müəyyən səciyyəvi xüsusiyyətləri şərtləndirir. Belə ki, bu sənədin digər oxşar sənədlərindən başlıca fərqi ondan ibarətdir ki, o, her bir kəsa hüquq və azadlıqlarının qorunması ilə bağlı təminat vermekle yanaşı, həm də bunun üçün real təsir gücünə malik olan işlek mexanizmlərə malikdir. Bu,

yəndələrinin belə davranışları dağıcı "effekt" verə bilər. Yəni bele fəaliyyət özünü genosid, hərbi cinayətlər, bütövlükdə, bəşəriyyətə qarşı cinayətlər formasında da bürüzə verə bilər. Bu baxımdan, insan hüquq və azadlıqlarının qorunması üçün beynəlxalq instansiyalara müraciat etmək imkanlarının yaranması bu sahəde inqilabi pozitiv dəyişikləri şərtləndirdi.

D.Qəmbərov yazır: "Ümumiyyətlə, yuxarıda qeyd etdiklərimizi də ümumlaşdırırək, nəzərə çatdırı bilerik ki, BMT və onun ixtisaslaşmış təsisatları çərçivəsində insan hüquq və azadlıqlarının normativ-hüquqi əsasını təşkil edən əhəmiyyətli sayda beynəlxalq universal sənədlər qəbul olunmuşdur. Bu sənədlər, əsasən, insan hüquqlarının kütləvi suretdə pozulmasına qarşı dünya dövlətlərinin eməkdaşlıq şəraitində mübarizə aparmalarına zəmin yaradır. Beləliklə, bu mühüm beynəlxalq sənədlər aşağıdakılardan ibarətdir:

- 1948-ci ilin dekabrında qəbul olunmuş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya;
- 1965-ci ildə qəbul olunmuş "Irqi diskriminasiyanın istenilən formasının qarşısının alınması haqqında" Beynəlxalq Konvensiya;
- 1973-cü ildə qəbul olunmuş "Apartheid cinayəti və onun cəzalandırılması haqqında" Konvensiya;
- 1984-cü ildə qəbul olunmuş "İşgəncələr eleyhine Konvensiya"



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

# KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

# Beynəlxalq sənədlərdə insan hüquqlarının tanınması və qorunması

tuturdu. Bununla da, insanın yaşamaq hüququ daha qəti şəkildə beynəlxalq universal təsbitini tapmışdır. 2008-ci ilin dekabrında qəbul olunmuş növbəti əlavə protokol isə, iqtisadi, sosial və mədəni hüquqları pozulduğu halda, insanların müvafiq beynəlxalq instansiaya müraciat etmək imkanının meydana gəlməsini şərtləndirdi.

Qeyd edək ki, 1948-ci ildə qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannamesi 1966-ci ilin dekabrında BMT BA tərəfindən qəbul olunmuş iki mühüm sənəd - Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt-birlərdir beynəlxalq "İnsan Hüquqları haqqında Bill" kimi nəzərdən keçirilə bilər. Bunlar insan hüquq və azadlıqlarının müdafiəsinin sonrakı normativ-hüquqi əsasları üçün universal baza rolunu oynayırlar. Təbii ki, bu beynəlxalq sənədlər, həmçinin, insan hüquq və azadlıqların qorunması sahəsində məlli qanunvericilik üçün də mühüm istiqamətverici funksiyani yerinə yetirir. Bu məqamda, onu da vurğulamaq lazımdır ki, tədqiqatlarımız Ümumi Dek-

Konvensiyadan pozulması ilə bağlı fərdi şikayətlərə baxmağa imkan verir. Yəni Avropa Şurası ölkələrinin istenilən vətəndaşı özünün Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlarının pozulduğu halda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edə bilər. Qeyd etmək lazımdır ki, Avropa Konvensiyasının istinad etdiyi əsas normativ baza rolunda Ümumdünya İnsan Hüquqları Bəyannamesi çıxış edir. Sadəcə olaraq, artıq qeyd etdiyimiz kimi, Avropa Konvensiyası əsasında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yaradılmış oldu. Bununla da, bir ciddi məqama aydınlıq gəlmİŞ oldu. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi fəaliyyətə başlıqdan sonra, insan hüquqlarının beynəlxalq müstəvidədə həsərətli qorunmasının mümkünlüyü sübuta yetirilmiş oldu. Hesab edirik ki, bu, olduqca önemli məsələdir. Cənubda çox hallarda dövlət organları və dövlət məmurları biliyərək, insan hüquq və azadlıqlarını məhdudlaşdırın və ya pozan fəaliyyəti həyata keçirirlər. Dövlət orqanlarının və hakimiyət nüma-

və s.

Əlavə olaraq, qeyd edək ki, BMT çərçivəsində ayrı-ayrı kateqoriyadan olan fərdlərin hüquqlarının qorunması üzrə əməkdaşlığı tənzimləyən müqavilələr də qəbul olunmuşdur. Məsələn, bunlardan aşağıdakılardan qeyd etmək mümkündür:

- 1951-ci ildə qəbul olunmuş "Qaçqınların statusu haqqında" Konvensiya;

- 1952-ci ildə qəbul olunmuş "Qadınların siyasi hüquqları haqqında" Konvensiya;

- 1989-cu ildə qəbul olunmuş "Uşaq hüquqları haqqında" Konvensiya;

- 1992-ci ildə qəbul olunmuş "Milli, etnik, dini və dil azlıqlılarına mənsub şəxslərin hüquqlar haqqında" Konvensiya və s.

Qeyd edək ki, BMT-dən kənar da insan hüquq və azadlıqlarının qorunması üzrə çoxsaylı beynəlxalq sənədlər qəbul olunmuşdur. Bu sənədlərin böyük əksəriyyəti dünya dövlətləri tərəfindən ratifikasiya olunaraq, onların əsas müdəələləri insan hüquq və azadlıqlarının qorunması sahəsində milli qanunvericilikdə əksini tapmışdır.

A.Y.Xvorostov qeyd edir ki, insan hüquqları probleminin ayrı-ayrı dövlətlərin çərçivəsində xeyli kənara çıxdığı müasir dünyamızda universal beynəlxalq-hüquqi standartların yaradılması zərurəti meydana çıxmışdır. Bu standartların yaradılması sayesində insan hüquq və azadlıqları məsələsi yanlız dövlətlərin daxili işi statusunu itirək, beynəlxalq ictimaiyyətin başlıca problemine çevrilmişdir. Bu da, müvafiq olaraq, insan hüquq və əsas azadlıqlarının qorunması mexanizmlərinin də beynəlxalq xarakter kəsb etməsini şərtləndirmişdir.

Əsas insan hüquqlarının bir sıra mühüm beynəlxalq-hüquqi aktlarda əks olunması şəxsiyyətin hüquq və maraqlarının ümumbaşarı standartlarını müəyyənləşdirmişdir. Qeyd edək ki, insan hüquqlarının beynəlxalq standartları dedikdə, müasir beynəlxalq hüququn müəyyən normaları başa düşülür. Bu normalar dövlətin elə ümumdemokratik tələblərini və öhdəliklərini nəzərdə tutur ki, dövlətlər özünün ictimai quruluşunu, milli inkişafını və s. nəzərə almaqla, öz sisteminde heyata keçirir və konkretləşdirir. Beynəlxalq global və regional universel və xüsusi beynənnamələr,

- paktlar özlərinde insanların hüquqi müdafiəsi sahəsindəki qrup standartları ifadə edirlər. Bunları aşağıdakı kimi təqdim etmək mümkündür:

- insanın hüquqları və azadlıqlar;

- hüquqların məhdudlaşdırılması.

Beynəlxalq hüquqi standartların ən böyük qrupunu insan hüquqları və azadlıqları təşkil edir. Bu hüquqlar ənənəvi şəxs, hüquqlar, siyasi, sosial-iqtisadi və mədəni hüquqlara bölünür. Bundan başqa, məhdudlaşdırıla bilinən hüquqlar və məhdudlaşdırılmaya məruz qalmağın hüquqlarlaqları təşkil edir. Qeyd etdiyimiz bu qruplara əli mənəvi-hüquqi qüvvəye malik olan beynəlxalq sənədlərdə müəyyənlenir. Belə sənədlər sırasına, əsasən, aşağıdakılardan aid edilir:

- Ümumdünya İnsan Hüquqları Bəyannamesi;

- İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt;

- Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt.

**VAHİD ÖMƏROV,  
fəlsəfə üzrə fəlsəfə doktoru**

*Günahsız yere 35 il həbsdə yatan qadın 3 milyon dollar təzminat aldı*

**A**BŞ-in Nevada ştatının sakini günahsız yere həyatının 35 ilini hebsxanada keçirib və buna görə məhkəmənin qərarı ilə 3 milyon dollar təzminat alıb. "Daily Mail" neşri xəbər verir ki, 1980-ci ildə 29 yaşlı Keti Vuds 19 yaşı tələbə Mişel Mitçelin qətlində ittiham olunaraq 35 il həbs cəzasına məhkum edilib. Cinayət 1976-cı ildə baş verib. Bir müddət sonra Nevada ştatının məhkəməsi hökmü ləğv edib. Lakin 1984-cü ildə qadın təkrar mühäkimə olunub və Ali məhkəmə hökmü qüvvədə saxlayıb.



Maddi sübutlar 1976-cı ildə mövcud olmayan müasir DNT analiz texnologiyaları vasitəsi ilə təkrar tedqiq edildikdən sonra Keti Vudsun təqsirsizliyi sübuta yetirilib. Əsl qatil, daha beş qadını öldürən Rodni Holbauer isə 2018-ci ildə ömürlük həbs cəzasına məhkum edilib. Qeyd edək ki, bundan önce Miçigan ştatının hakimiyət orqanları 46 il hebsxanada saxlanılan günahsız amerikalı Riçard Fillipse 1,5 milyon dollar təzminat ödəmişdi.

## Aeroportlar haqqında 18 maraqlı fakt



Aeroportların fəaliyyətinin incəlikləri haqqında ən çox məlumatə orada işləyənlər malikdirlər. Aeroportların əməkdaşları öz işləri ilə bağlı şahid olduqları hadisələri sosial şəbəkələrdə bölmüşlər. AZERTAC Yandeks Dzen saytına istinadla onlardan en maraqlılarını sizin diqqətinizə çatdırır.

1. Aeroportda sizin yoxlamadan keçdiyiniz skanerlər saqlamlığınız üçün təhlükəsizdir.

2. Təyyarənin salonuna keçirməyə icazə verilməyən əl baqajınızı aeroportların saxlama kamerasına qoymaq və ya zəruri ünvana bağlama şəklində göndərmək olar.

3. Gömrükde müsadire olunmuş əşyalarınızı tez-tez xüsusi hərrac-larda satışa çıxarırlar.

4. Bəzi aeroportlarda elinizdəki qabları doldura və təyyarənin salonuna apara biləcəyiniz içməli su kranları var.

5. Duty Free mağazalarında ən asan ödəniş növü dollar və avro ilədir.

6. Cihazların akkumulyatorlarını baqaja təhvil vermək olmaz.

7. Bəzi aeroportlarda birdəfəlik alt paltarı, gigiyena vasitələri, telefonlar üçün şarj alətləri və digər zəruri əşyaları münasib qiymətlərə almağın mümkün olduğu ticarət avtomatları quraşdırılıb.

8. Bir sıra aeroportlar sizin lazım olan çıxışa yaxınlaşmadığınız üçün olduqca böyük və sərnişinlər bu zaman çoxlu vaxt itkisinə məruz qalırlar. Bu səbəbdən aeroportun xəritəsinə əvvəlcədən öyrənməyi məsləhət görürük.

9. Aeroportlarda bir çox hallarda pulsuz Wi-Fi olur.

10. Terminallar arasında sürətli hərəkət etmək üçün nəzərə alınmalıdır ki, onların bir çoxu qatarların hərəkət etdiyi yeraltı tunellərlə birləşir.

11.İ aeroportların əksəriyyətində VIP zonalarına giriş biletli əldə etmək olar. Siz burada istirahət otağında dincələ və duş ala bilərsiniz.

12.Bəzi aeroportlarda sərnişinlərin hərəkətlərinə, mimikasına və davranışına nəzarət edən mütxəssisler - profayrlar fealiyyət göstərir. Onlar potensial təhlükə mənbəyi olan insanları aşkar edirlər.

13. Aeroportun əməkdaşları, stüardessalar və pilotlar üçün heç bir xüsusi giriş yeri yoxdur. Onların hamısı sərnişinlər kimi eyni yoxlama prosedurlarından keçirlər.

14.Bağajın böyük aeroportlarda növləşdirilməsi tamamilə avtomatlaşdırılıb. Bu sistem sizin baqajınızı xüsusi kod ştrixi ilə çəsidləyir və lazım olan reysə göndərir.

15.Əger çamadanızın üzərində bundan əvvəlki uçuşdan qalmış kod ştrixinin etiketi qalıbsa, o zaman sizin baqaj lazım olan istiqamətə göndərilməye də biler.

16. Aeroport əməkdaşları baqajınızın şübhəli olduğunu hiss edərsə, onda onu açaraq təkrar yoxlayacaqlar.

17.Böyük aeroportlarda hava nəqliyyatının sıxlığı çox olduğundan hər dəqiqə təyyarələrin uçuş və enisi həyata keçirilir.

18.Sizin vizanızı sərhəd nəzarətində yoxlamırlar. Bunu qeydiyyat masasındaki əməkdaşlar edirlər. Sərhəd xidmətinin yalnız sizin ölkədə qalmağınızın qanuni olması və ölkəyə girişinizin qadağan edilməməsi maraqlandırır.

### Elan

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Kərimov Məhəmməd Zeynalabdin oğluna məxsus 2 ədəd fərdi yaşayış evlərinin DƏDRX tərəfindən verilmiş çıxarışları itdiyi üçün etibarsız sayılır.

# Ses

Son sehife

31 avqust

## Cüdoçumuz dünya çempionatını beşinci pillədə başa vurub

Tokioda keçirilən dünya çempionatında Azərbaycan cüdoçusu Elmar Qasımov beşinci olub. AZERTAC xəber verir ki, çempionatda 100 kilogram çəki dərəcəsində çıxış edən E.Qasımov belaruslu Daniel Muket, Rusiya təmsilçisi Arman Adamyan, braziliyalı Rafael Buzakarini və hollandiyalı Mixael Korralı məğlub edərək yarımfinala yüksəlib. Finala gedən yolda portuqaliyalı Xorxe Fonsekaya məğlub olan cüdoçumuz bürünc medal uğrunda görüşə çıxb. Yaponiyalı Aaron Volfa uduzan E.Qasımov dünya çempionatını beşinci pillədə başa vurub.

Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kilogram çəki dərəcəsində Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb.



## "Qarabağ"ın Avropa Liqasındakı rəqibləri açıqlandı

Avgustun 30-da UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümü münün qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Turnirde Azərbaycanın yeganə təmsilçisi Ağdamın "Qarabağ" klubunun qrup mərhələsindəki rəqibləri müəyyənəşib. Azərbaycan çempionu A qrupunda "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelan" (Lüksemburq) komandaları ilə mübarizə aparacaq. Qeyd edək ki, qrup mərhələsi altı turdan ibarət olacaq. Həmin oyunlar sentyabrın 19-da, oktyabrın 3-de, 24-de, noyabrın 7-de, 28-de və dekabrın 12-də keçiriləcək.

## Eden Hazard Avroliqada mövsümün ən yaxşı futbolcusu seçilib



Futbol üzrə UEFA Avropa Liqasında 2018-19 mövsümünün ən yaxşı futbolcusu müəyyənəşib. Belə ki, "Real"ın yeni transferi Eden Hazard bu ada layiq görüllər. Belçikalı hücumçunun "Çelsi"dəki sabiq komanda yoldaşı Olivye Jiru ikinci olub. Hazırda indiki komanda yoldaşı - sabiq "Ayntraxt"lı Luka Yoviç isə üçüncü olub. Xatırladaq ki, Hazard ötən mövsüm "Çelsi"nin həyətində Avropa Liqasının qalibi adını qazanıb.



## Azərbaycan-Xorvatiya oyunun biletləri satışa çıxarılıb

Azərbaycan milli komandasının sentyabrın 9-da Xorvatiya milli komandasına qarşı "Bakcell Arena"da keçirəcəyi AVRO-2020-nin seqmə qrup oyununun biletləri satışa çıxarılıb. AFFA-nın rəsmi saytında yer alan məlumatda deyilir ki, biletlər kateqoriyalarına uyğun olaraq, 2 manat, 3 manat, 4 manat, 5 manat və VIP yerlər üçün 20 manatdır.

## Oliver Kann yenidən "Bavariya"da!



"Bavariya"nın sabiq qapıcısı Oliver Kann klubun idarə heyətində yer alaçq. Almaniya mətbuatının yazdığına görə, əfsanəvi qapıcı 2022-ci ildə etibarən Münhen təmsilçisinin baş direktoru olacaq. O, bu vəzifədə Karl-Haynz Rummenigeni əvəzləyəcək.

**Baş redaktor:**

**Bəhruz Quliyev**

**Baş redaktorun müavini:**

**Valeh Məhərrəmli  
Fətulla Həsənov**

**Ünvanımız:** Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 66.

**Şəhadətnamə:** № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>  
**E-mail:** ses@sia.az  
**Tel:** 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməye bilər.

**Qəzet "Ses"**in komputer mərkəzində yığılır, səhifələrin "**"Azərbaycan"** nəşriyatında çap olunur  
Qəzetdə AzəRTAC, SIA və AZADINFORM informasiya agentliyinin məlumatlarından istifadə olunur.

**Qəzet  
bazar və bazar  
ertəsindən  
başqa hər gün  
nəşr olunur  
Tiraj: 4600**